



“SƏS” qəzeti mənim üçün ən əziz qəzətdir

Ilham Əliyev

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 009 (5481) 17 yanvar 2018-ci il. “Əlincə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

“Türkiyə ilə Azərbaycan bu il də böyük layihələr həyata keçirəcəklər”

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib



Səh → 2

Azərbaycanın və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər



→ 2

Elmar Məmmədov Polşada Edvard Nalbandyanla görüşəcək



→ 4

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub



→ 5

“Jerusalem Post” qəzeti: Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir



→ 8

“Ermənistanın işğalçılıq siyasəti hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir”



→ 9

Hikmət Hacıyev: “AXC İri” ilə bağlı görüləcək işlərimiz var”



→ 6

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet sahifəsi istifadəyə verilib

Bax → 6

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet sahifəsi yaradılıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan və ingilis dillərində hazırlanan “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet sahifəsi...

Ermənistan Lavrovun bəyanatından vahiməyə düşüb

Bax → 12

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həllinin yalnız tərəflər arasında çözümlə biləcəyi barədə verdiyi bəyanatı Ermənistanda ciddi narahatlığa səbəb olub. Bu barədə erməni analitiki Aram Amatuni “1in.am” saytındakı şərhində baş qaldırmış narahatlığı açıq-aydın nümayiş etdirib. Erməni analitiki hesab edir ki, rəsmi Moskvanın münaqişənin həlli üçün planının olmaması onun digər planının...

Ötən il Azərbaycana 2,7 milyon turist gəlib

Bax → 4

Xaçmazda turizm və otelçilik sahəsindəki yeniliklər, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nabrandta təşkil olunan “Turizm dostları bir arada” adlı tədbirdə son illər ölkəmizə rekord sayda xarici turist gəldiyi qeyd olunub. Bildirilib ki, 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında 20 faiz artım qeydə alınıb. Ötən il ölkəyə gələn turistlərin sayı 2,7 milyon nəfər təşkil edib...

→ 13

2018-ci il seçkiləri AXCP və Müsavata nə vəd edir?



→ 12

Ermənistanda taksi sürücüləri də ayağa qalxdı



→ 16

Pele: “Çempion olmaq üçün bütün imkanlarımız var”



17 yanvar 2018-ci il

“Türkiyə ilə Azərbaycan bu il də böyük layihələr həyata keçirəcəklər”

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib



İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın Bakıya bu dəfəki səfərinin də öz növbəsində uğurlu olacağına, parlamentlərarası əlaqələrin Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizin tarixində önəmli hadisələrlə zəngin bir il olacağına əminliyini bildirdi, Türkiyə ilə Azərbaycanın bu il də böyük layihələr həyata keçirəcəklərini dedi.

Ötən il ərzində üç dəfə Türkiyəyə səfər etdiyini deyən Prezident İlham Əliyev Türkiyə Respublikası Prezidentinin, Baş nazirinin, həmçinin müxtəlif nazir və millət vəkllərinin Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd etdi, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmləndiyini, Azərbaycan ilə Türkiyənin beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq və qarşılıqlı dəstək nümayiş etdirdiklərini vurğuladı.

Dövlətimizin başçısı

Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın Bakıya bu dəfəki səfərinin də öz növbəsində uğurlu olacağına, parlamentlərarası əlaqələrin Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığını daha da möhkəmləndirəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizin tarixində önəmli hadisələrlə zəngin bir il olacağına əminliyini bildirdi, Türkiyə ilə Azərbaycanın bu il də böyük layihələr həyata keçirəcəklərini dedi.

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi. Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Volkan Bozkır bildirdi ki, Bakıya bu dəfəki səfərinin məqsədi Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsi ilə birgə keçirilən iclasda iştirak etməkdir. Bir neçə gün sonra ölkəmizdə Qanlı 20 Yanvar hadisələrinin ildönümünün qeyd olunacağını xatırlayan Volkan Bozkır 2018-ci ilin, eyni zamanda, bir neçə əlamətdar hadisələrlə də zəngin olacağını qeyd etdi. Qonaq bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin, Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etməsinin 100-cü ildönümünün, həmçinin müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olmasının 25

qeyd etdi. Qonaq bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin, Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etməsinin 100-cü ildönümünün, həmçinin müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olmasının 25



Yanvarın 16-da Bakıdan Sofiyaya ilk birbaşa aviareys açılıb. AZƏRTAC xəbər verir ki, aviareysin açılış mərasimində Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.

Baş nazir Boyko Borisov Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal binası ilə tanış olub. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) vitse-prezidenti Eldar Hacıyev məlumat verib ki, aeroportun yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında açılıb. Ümumi sahəsi 65 min kvadratmetr olan aeroport 2017-ci ildə 4 milyondan çox sərnişinə, 55 aviaşirkətə xidmət göstərmişdir. Eldar Hacıyev Bakı-Sofiya aviareysini həyata keçirən “Buta Airways” lükosteri barədə də məlumat verib. AZAL-ın vitse-prezidenti bildirib ki, dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan

Azərbaycanın və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər



Böyük Britaniyanın nüfuzlu “Skytrax” konsaltinq şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunu 4 ulduza layiq görüb. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq

edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb. Baş nazir Boyko Borisov Bakı-Sofiya marşrutu üzrə birinci aviareys barədə məlumatlandırılıb. Qeyd olunub ki, bu reys Azərbaycanın ilk lükosteri “Buta Airways” tərəfindən həyata keçirilir. Uçuşlar bu ilin qış uçuş cədvəli üzrə həftədə

bir dəfə, çərşənbə axşamı günü yerinə yetiriləcək. Aviabiletin ilkin qiyməti “Büdcə” tarifi ilə bir tərəfə baqajsız 29 avrodur. Sofiya Avropa İttifaqında Azərbaycanın ilk lükosteri “Buta Airways”-in birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhərdir.

Azərbaycanın Baş naziri Artur Rasi-zadə və Bolqarıstanın Baş naziri Boyko Borisov jurnalistlərə

müsahibələrində Bakıdan Sofiyaya ilk birbaşa aviareysin əhəmiyyətindən danışdılar. Bildirilib ki, bu, Bolqarıstanla Azərbaycan arasında iqtisadi, xüsusən də turizm sahəsində əlaqələrin inkişafına, xalqlarımızın əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək. Baş nazirlər birbaşa aviareysin uğurlu olacağına əminliklərini ifadə ediblər.



İqtisadiyyatımızın yüksəlişi uğurlara aparır

Son illər Azərbaycan xalqı keyfiyyətcə yeni, daha yüksək tarixi inkişaf mərhələsinə qədəm qoyub. Bu, milli ideologiyanın tamamilə formalaşdığı, hüquqi və demokratik dövlət quruculuğu prosesinin sürətləndiyi bir mərhələdir. Azərbaycan dövlətinin ilbəl artan iqtisadi və siyasi qüdrəti və davamlı inkişaf ölkəmizi regionun lider dövlətinə çevrilib.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı məlum sərəncamları ilə dövlət proqramlarının icrasının uğurla həyata keçirilməsi ölkənin iqtisadi inkişafına təsirini göstərərək, vətəndaşların sosial rifahı və həyat səviyyəsi yüksəldilib. Təbii ki, bu uğurların əldə olunmasında ölkədəki sabitlik, təhlükəsizlik əsas şərtidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, ölkə başçısının giriş nitqində vurğuladığı kimi, sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. "Bu, aksiomadır" - deyən Cənab Prezident bunu yaxın tarixdə dəfələrlə gördüyümüzü qeyd edir: "Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır. Bir sözlə, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtidir. Azərbaycanda isə, sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda, bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür".

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir və bu yol Azərbaycanı daha uğurlu gələcəyə aparır. Təbii ki, bu uğurların qarantı sabitlik və əmin-amanlıqdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Sosial siyasətin uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbatlar və ehtiyaclar yüksək səviyyədə ödənilib. 2003-cü ildən bu günə qədər Azərbaycan sürətli inkişaf dövrünü yaşayır. 2017-ci ildə də Azərbaycanın iqtisadi sahəsində çox böyük uğurlar əldə olunub. "Mən artıq demişəm, bir daha demək istəyirəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ilidir. Mən bu tezisi, elə ilin əvvəlində bəyan etmişəm ki, 2017-ci il dərin iqtisadi islahatlar ili olmalıdır" - deyən Prezident İlham Əliyev bunu mötəbər beynəlxalq maliyyə qurumları da, mötəbər təşkilatların da təsdiqlədiyini bildirib: "Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun hesablamlarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə, 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir, ilk növbədə, onu göstərir ki, hətta iqtisadi cəhətdən, o qədər



İlham Əliyev: "Sabitlik pozulan zaman inkişaf da dayanır, ölkə iqtisadiyyatı tənəzzülə uğrayır, sərmayə qoyuluşu dayanır"

də asan olmayan ildə də, biz inkişaf edirik".

"COCUQ MƏRCANLININ QISA MÜDDƏT ƏRZİNDƏ BƏRPASI, YENİDƏN QURULMASI ONU GÖSTƏRİR Kİ, İŞGALDAN AZAD EDİLƏCƏK BÜTÜN ƏRAZİLERDƏ BİZ QISA MÜDDƏT ƏRZİNDƏ BÜTÜN TƏMİR-BƏRPA İŞLƏRİNİ APARACAĞIQ..."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Azərbaycan hər sahədə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Möhtərəm Prezidentin rəhbərliyi ilə reallaşdırılan ümummilli inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin edib və bu, davam etməkdədir. Bütün sahələrdə olduğu kimi, sosial siyasətin də uğurla həyata keçirilməsinin məntiqi nəticəsi olaraq, vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbatlar və ehtiyaclar yüksək səviyyədə ödənilib. Ölkə əhalisinin ən həssas və zərif hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə diqqət artır. Cənab Prezident iclasdakı çıxışında məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlanıldığını və 2017-ci il də əlamətdar il olduğunu vurğulayıb. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün 2017-ci ilin icmal və dövlət büdcələrindən 326 milyon manat vəsait ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, 2300 ailə yeni evlərə və mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə və mənzillərlə təmin edilə bilər. Cocuq Mərcanlı kəndinin bərpasını tarixi nailiyyət adlandıran Prezident İlham Əliyev bu kənddə 150 evdən ibarət gözəl qəsəbə salındığını və köçkünlərin o qəsəbəyə qayıtdıklarını bildirib:

"Azərbaycan dövləti Cocuq Mərcanlı timsalında, bir daha göstərərək ki, heç vaxt işgalla barışmayacaq. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və bütün köçkünlər bir arzu ilə yaşayırlar ki, tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Cocuq Mərcanlı, qısa müddət ərzində bərpası, yenidən qurulması, onu göstərir ki, işgaldan azad ediləcək bütün ərazilərdə, biz qısa müddət ərzində, bütün təmir-bərpa işlərini aparacağıq, şəhərləri, kəndləri yenidən quracağıq və bu gün ağır vəziyyətdə, dağılmış vəziyyətdə olan şəhər və kəndlərimizə tezliklə həyat qayıdacaq".

Prezident İlham Əliyev bu il də yeni köçkün şəhərcikləri, qəsəbələri salınacağını bildirib. Bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq: "Əgər 2017-ci ildə 12 min insanı biz yeni mənzillərə, evlərə köçürmüşükse, bu il, ən azı, 20 min köçkün yeni evlərə və mənzillərə köçürülməlidir. Bu rəqəm çox da ola bilər".

"BİZİM PRİNSİPİAL MÖVQEYİMİZ ƏDALƏTLİ MÖVQEDİR, BEYNƏLXALQ HÜQUQA ƏSASLANAN MÖVQEDİR VƏ DAHA ÇOX BEYNƏLXALQ DƏSTƏK QAZANAN MÖVQEDİR"

Yola saldıığımız ildə Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik də salınıb. Cənab Prezident bu qəsəbədə də yeni salınan şəhərciyi əlamətdar hadisə kimi qiymətləndirib. "Təkcə ona görə yox ki, böyük köçkün şəhərciyi yaradılıb. Ona görə ki, Şıxarx qəsəbəsi vaxtilə işğal altında olan ərazidir" - deyən dövlət başçısı, diqqətə çatdırıb ki, bu ərazi erməni işğalçılarından təmizlənmişdir, azad edilmişdir və o yerdə yeni böyük şəhərciyin salınması, bir daha onu göstərir ki, Dağlıq Qarabağ bizim əzəli torpağımızdır: "Bu, həmişə belə olub, bu gün belədir, sabah da belə olacaq və Dağlıq Qarabağ probleminin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun heç bir başqa yolu yoxdur. Bizim prinsipi al mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox

beynəlxalq dəstək qazanan mövqedir".

"YOXSUL ERMƏNİSTANDAN FƏRQLİ OLARAQ, BİZ ÖZ HESABIMIZA YAŞAYIRIQ, O CÜMLƏDƏN, HƏRBİ GÜCÜMÜZÜ ÖZ HESABIMIZA ARTIRIRIQ"

Bəli, Cənab Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan öz prinsipi al mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir. Məlumdur ki, müasir dünyada Ermənistanın silahlı qüvvələri bütün beynəlxalq normaları pozaraq, Azərbaycan ərazisinin 20%-ni işğal altında saxlayır. Bu gün 1 milyondan artıq azərbaycanlı torpaqlarından didərgin salınaraq, qaçqın və məcburi köçkünə çevrilib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində, 30 mindən artıq Azərbaycan vətəndaşı qətlə yetirilib, çoxlu sayda insan əsir və girov götürülüb. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlar Ermənistanın işğal faktını təsdiqləyiblər. Mövcud duruma son qoyulması və qaçqınların öz torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərar və qətnamə qəbul edilsə də, işğacı dövlət buna əməl etmir. Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunur. Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu, Hərbi-Hava Qüvvələri və Hava Hücümündən Müdafiə, Hərbi-Dəniz Donanması və Quru Qoşunlarından ibarətdir. Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazası da möhkəmlənib. Bu istiqamətdə, son illər ərzində böyük işlər görülmüb. Azərbaycan iqtisadiyyatının yüksəlişi, bütün sahələrdə olduğu kimi, ölkənin hərbi qüdrətinin də artmasında müsbət təsirini göstərərək. Son on dörd il ərzində, Azərbaycanda müasir və çox güclü Hərbi-Sənaye Kompleksi yaradılıb. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib və bunun nəticəsi olaraq, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik ordumuz var. "Bu gün beynəlxalq reytinglərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur və əsaslı təmir edilir. Bizim hərbi şəhərciklərimizin, bazalarımızın, hissələrimizin 80 faizi artıq beynəlxalq standartlara cavab verir" - deyən Azərbaycan Prezidenti, yoxsul Ermənistandan fərqli olaraq, ölkəmizin öz hesabımıza yaşadığını, o cümlədən, hərbi gücümüzü öz hesabımıza artırdığımızı bildirib: "Ona görə Azərbaycan ictimaiyyəti və düşmən bilməlidir ki, Azərbaycan Ordusu bundan sonra da güclənəcək və istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Yaxın tarix bunu göstərmişdir".

Göründüyü kimi, müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkən verən bütün amillər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin nəticəsidir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu siyasəti yaxın gələcəkdə üçrəngli bayrağımızın Qarabağda dalğalanacağından xəbər verir. Tarix sübut edib ki, peşəkar ordusu olan xalqın müstəqilliyi də daimi və əbədidir.

17 yanvar 2018-ci il

Azərbaycan-Bolqarıstan əlaqələri genişlənir

“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın növbəti töhfəsidir



Elmar Məmmədov Polşada Edvard Nalbandyanla görüşəcək

Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədov Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şoxfer (ABŞ), Stefan Viskonti (Fransa Respublikası), İqor Popov (Rusiya Federasiyası) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspişik də iştirak edəcək.



“Bu, tariximizə, tarixi şəxsiyyətlərimizə hörmətin ifadəsidir

Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi çox müsbət və təqdir olunmalı bir hadisədir. Bunu SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov deyib. Onun sözlərinə görə, bu, həm də dövlət başçısı tərəfindən atılan çox uğurlu və yerinə düşən bir addımdır: “Bu qərar bütün Azərbaycan xalqının üreyindən xəbər verir və hamı tərəfindən də çox yüksək qiymətləndirilir”, - deyən komitə sədri bildirib ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması təkcə Azərbaycan xalqının deyil, müsəlman dünyasının tarixində çox mühüm və tarixi hadisə idi. Millət vəkili bildirib ki, müsəlman-şərq aləmində ilk demokratik respublikanın Azərbaycanda yaradılması bizim xalqın dünya xalqları içərisində nə qədər inkişaf etmiş və öz qiymətini bilən xalq olduğunun ifadəsidir.



“Ancaq çox təəssüflər olsun ki, AXC cəmi 23 ay ömür sürdü, aprel işğalı ilə ilk müstəqil cümhuriyyətimizin varlığını son qoyuldu, bununla belə, onun qoyduğu ənənələr əsrin sonunda -90-cı illərdə Azərbaycan əziyyətlər hesabına ikinci dəfə müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyev tərəfindən tam həyata keçirildi. Odur ki, müasir Azərbaycanın özünü Xalq Cümhuriyyətinin varisi elan etməsi də tarixə, tarixi şəxsiyyətlərə hörmətin ifadəsidir. Bu göstərir ki, Azərbaycan xalqının dövlətçilik ənənəsinin olması və ənənənin yaşadılması, tarixi şəxsiyyətlərə hörmət edilməsi də bu ifadədə öz əksini tapır. Bir sözlə, bu addımına görə ölkə Prezidentinə minnətdarlığımızı bildirir, müstəqilliyimizin əbədi və dönməz olmasını arzu edirik”, - deyir E. İbrahimov sözlərinə əlavə edib.

Ötən il Azərbaycana 2,7 milyon turist gəlib

Xaçmazda turizm və otelçilik sahəsindəki yeniliklər, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Nabrandta təşkil olunan “Turizm dostları bir arada” adlı tədbirdə son illər ölkəmizə rekord sayda xarici turist gəldiyi qeyd olunub.

Bildirilib ki, 2017-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayında 20 faiz artım qeyd alınıb. Ötən il ölkəyə gələn turistlərin sayı 2,7 milyon nəfər təşkil edib. Azərbaycana əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən olan vətəndaşlar qonaq gəlib. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov ölkə turizminin növbəti inkişaf mərhələsini yaşadığını qeyd edib. Bu mərhələdə daha çox qonaqların cəlb olunması üçün yeni turizm marşrutlarının açılması, xidmət sektorunun gücləndirilməsi, kadrların düzgün seçilməsi, uyğun qiymət siyasətinin yürüdülməsi vacibdir.

Bildirilib ki, bundan sonra da əcnəbi turistlərin Azərbaycana cəlb edilməsi üçün müvafiq işlər görülməli, turizm sektorunda müxtəlif sahələrdə çalışanlar arasında qarşılıqlı əlaqələr inkişaf etdirilməlidir. Tədbirdə turizm mütəxəssisləri, konsaltinq şirkətlərinin nümayəndələri, sahibkarlar və xidmət sektoru üzrə ekspertlər fikir mübadiləsi aparıb, bu kimi maarifləndirici görüşlərin mütəmadi təşkilinə ehtiyac olduğunu vurğulayıblar.

Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub. Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.

Bolqarıstanın Baş nazirinin Azərbaycan səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunaraq, ikitərəfli münasibətlər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisov ilə mətbuata bəyanatlarla çıxış edərkən, qeyd edib ki, “Cənub Qaz Dəhlizi”nin inşası Avropanın enerji təhlükəsizliyinə növbəti töhfəmiz olacaqdır. Prezident İlham Əliyev bildirib ki, “Bu gün biz əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik və bir daha təsdiq etdik ki, Bolqarıstan və Azərbaycan dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəkdir. İqtisadi sahədə biz çalışmalıyıq ki, aramızdakı ticarət dövriyyəsinin həcmi artıraraq. Hal-hazırda ticarət dövriyyəsi lazımı səviyyədə deyil və müvafiq göstəricilər verildi ki, qısa müddət ərzində, ticarət dövriyyəsinin artırılması istiqamətində konkret addımlar atılsın. Hesab edirik ki, qarşılıqlı sərmayə sahəsində də yaxşı imkanlar var”.

Danışqların əsas mövzusu energetika sahəsi ilə bağlı olub və görüldüyü kimi, hər iki tərəfin maraqlarına xidmət edir. Azərbaycan və Bolqarıstan digər ölkələrlə bərabər, “Cənub Qaz Dəhlizi”nin icrasını təmin edir və bu sahədə tərəfdaşdır. Hazırda Azərbaycan nefti bir çox Avropa ölkələri

nin enerji təhlükəsizliyini təmin edir və yaxın vaxtlarda Azərbaycan qazının da eyni funksiyaları daşıyacağı gözlənilir. Belə ki, Azərbaycanın zəngin qaz yataqları var və bu səbəbdən, “Cənub Qaz Dəhlizi”nin inşası Avropanın enerji təhlükəsizliyinə bizim növbəti töhfəmiz olacaqdır. Bu istiqamətdə işlər müvəffəqiyyətlə davam etdirilir, “Cənub Qaz Dəhlizi”nin icrası uğurla gedir, bu dəhliz üçün əsas resurs bazası hesab olunan “Şahdəniz-2” layihəsinin icrası da 99 faizə çatıb.

Göründüyü kimi, ölkədə nəhəng layihələr həyata keçirilməkdədir. Belə layihələrdən biri də, icrası artıq 90 faizə çatan TANAP layihəsidir ki, bu layihənin də bu il yekunlaşdırılması nəzərdə tutulur. Beləliklə, bütün işlər uğurla davam etdirilir və bir-birinin ardınca nəhəng layihələr icra olunur. Aydın ki, “Cənub Qaz Dəhlizi” layihəsinin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq və ən əsası odur ki, Azərbaycan bu məsələyə öz töhfəsini verməkdədir.

Təbii ki, bu layihələr Azərbaycan üçün sonuncu layihə hesab olunma bilməz və hələ qarşıda daha irimiqyaslı, global layihələrə imza atılacağı gözlənilir. “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə hesablanmışdır və Bolqarıstanla Azərbaycanın dost ölkə kimi bundan sonra da, uğurlu əməkdaşlığı bununla bitmir. Belə ki, Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirakı ilə ilk birbaşa aviareysin açılışı olub və ilk dəfə olaraq, “Buta Airways” aşağıbüdcəli aviashirkəti tərəfindən Bakı-Sofiya marşrutu ilə aviareys yerinə yetirilib. Bununla da, Azərbaycanın aşağı büdcəli avia-

şirkətinin Avropa İttifaqına birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhər Bolqarıstanın paytaxtı olub. Bakı-Sofiya istiqaməti üzrə minimal tarif, aviashirkətin digər istiqamətlərində olduğu kimi, bir tərəfə 29 avro təşkil edəcək. Hətta baqajın, əl yükünün daşınması, hava gəmisində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də, təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində aşağı büdcəli aviashirkət tərəfindən təklif edəcək. İlk aviareys yanvarın 16-da, 08:30-da həyata keçirilib və Sofiya şəhərinə eniş 11:55-də reallaşmış. Yanvar ayının 23-dən isə müntəzəm uçuşlara başlanılacaq və martın 24-nə kimi davam etdiriləcək. Uçuşlar hər həftənin çərşənbə axşamı həyata keçiriləcək. Bakıdan uçuş 08:30-11:55, Sofiyadan geri dönüş isə 12:55-16:05 radələrində olacaqdır.

Azərbaycanın imza atdığı layihələr, hətta bir sıra layihələrdə iştirakı xüsusi geosiyasi və iqtisadi əhəmiyyətə malikdir və bu səbəbdən, bütün dünyanın diqqət mərkəzindədir. Son illər bu istiqamətdə reallaşan tədbirlər respublikamızın iqtisadi qüdrətini daha da artırmaqla, təhlükəsizliyin təmin olunmasında və müstəqilliyimizin daha da möhkəmləndirilməsində böyük rol oynamaqdadır və strateji baxımdan çox əhəmiyyətlidir.

Azərbaycanın qısa müstəqillik tarixində bir-birinin ardınca bir sıra irimiqyaslı layihələrə, beynəlxalq uğurlara imza atması, zəngin təcrübədən və iqtisadi inkişafdan xəbər verir. Belə layihələrin reallaşdırılması, həmin layihələrdən faydalanan bütün ölkələr arasındakı əməkdaşlığın daha da dərinləşməsinə və Azərbaycanın iqtisadi qüdrətinin artmasına, beləliklə də, gələcək inkişafına zəmin yaradır.

İnam HACIYEV

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı olub

Yanvarın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.

Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru Əli Həsənov, tərtibçiləri Prezident Administrasiyasının millətlərərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi, fəlsəfə elmləri doktoru Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Həmyəçilik Şurasının sədri, akademik Kamal Abdulla, AZƏRTAC-in baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyevdir.

Tədbiri açan Kamal Abdulla deyib ki, Azərbaycan multikulturalizminin siyasi banisi ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən biri də multikulturalizmin ölkəmizdə inkişaf etdirilməsidir. Bu siyasəti bu gün Prezident İlham Əliyev əzmlə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inqərasiya proseslərini sürətləndirir. Beynəlxalq müstəvidə isə bu siyasət mədəniyyətlərərarası və dinlərarası dialoqun inkişafına güclü təsir göstərir. Bir sıra Avropa ölkələrində multikulturalizmin iflas etməsi ilə bağlı fikirlərin formalaşması fonunda Azərbaycanda multikultural hərəkatın tənənsəsi ilə dövlətimizin başçısı Azərbaycanın təmsalında multikulturalizmin inkişafının nikbin qütübünü formalaşdırdı.

Kamal Abdulla deyib ki, təqdimatı keçirilən bu kitab Azərbaycan Prezidentinin multikultural dəyərlərə nə qədər çox önəm verməsinin bariz göstəricisidir. Kitab təkcə Azərbaycan multikulturalizmini deyil, Azərbaycan xalqının tarixini, ədəbiyyatını, mədəniyyətini, mədəniyyətini öyrənmək istəyənlər üçün gözəl vəsaitdir. Dövlətimizin başçısının nəşrdə toplanmış hər bir fikirdə ölkəmizə, xalqımıza,



dünyadakı bütün sülhsevər insanlara məhəbbət və sevgi hiss edilir. Azərbaycan Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə elan etdiyi “Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir. Biz hər gün bunun şahidi oluruq. Bu kitabın davamı olacaq və dövlətimizin başçısının Azərbaycanın multikulturalizm modeli, dünyada multikultural əhval-ruhiyyənin bərqərar olması üçün görüləcək işlər barədə dedikləri nəşrin növbəti cildlərində dərc ediləcək. Kitabın digər dillərə tərcüməsi də nəzərdə tutulur.

Sonra çıxış edən Etibar Nəcəfov deyib ki, müasir dövrdə Azərbaycan multikulturalizminin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Multikulturalizmin ölkəmizdə dövlət siyasəti kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət müasir dövrdə dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Qeyd edilib ki, böyük idraki və praktiki əhəmiyyəti olan bu kitabda multikulturalizm Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir istiqaməti kimi təqdim olunur. Kitabda multikulturalizmin bir sıra nəzəri məsələləri, Azərbaycan multikulturalizmi modelinin xüsusiyyətləri öz əksini tapıb. Nəşrdə Azərbaycan dövlətinin multikulturalizm sahəsində böyük təcrübəsinə dair önəmli fikirlər yer alıb və bu da digər ölkələr, xüsusilə də hazırda multikulturalizm siyasətini həyata keçirməkdə ciddi problemlərlə üzləşən Qərbi ölkələri üçün vacibdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın multikultural dəyərlərinin təbliği istiqamətində görülən işlərdən danışdı. O deyib ki, Azərbaycanın özünəməxsus dəyərləri var və bu dəyərlərin içində multikulturalizmi xüsusi qeyd etmək olar. Təsədüfi deyil ki, bu gün multikulturalizm Azərbaycanda həyat tərzidir. Dövlət Komitəsinin sədri Azər-



baycan Prezidentinin multikulturalizmlə bağlı fikirlərinin toplu halında, üç dildə dərc edilməsinin çox önəmli olduğunu vurğulayıb. “Azərbaycan multikulturalizmi bu gün dünyada yüksək qiymətləndirilir və nümunə kimi göstərilir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, multikulturalizmin alternativ yoxdur. Bu gün multikulturalizm müharibə və münaqişələrlə üzleşən dünyanı xilas edəcək yeganə yanaşmadır”, - deyə o əlavə edib.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Azərbaycanda multikulturalizmin çox ciddi tarixi, coğrafi, ideoloji, siyasi əsasları var. Buna görə də Prezident İlham Əliyev multikulturalizmi dövlət siyasəti səviyyəsinə çatdırıb. Dövlətimizin başçısının kitabda yer almış bu fikirlərinin məcmusu bütövlükdə Azərbaycan multikulturalizmi haqqında tam təsviir formalaşdırır.

Hikmət Babaoğlu deyib: “Azərbaycanda multikultural modelin ən seçiciyyəvi xüsusiyyəti bundan ibarətdir ki, bizdə məcburetə yoxdur, fərqliliklərə sevgi var. Av-

ropada bəzi cəmiyyətlərdə multikulturalizm mövcud olsa da, buradakı hüquqi sistem insanları məcbur edir ki, multikultural olsunlar, ətrafdakı fərqliliklərə dözsünlər. Yeni, burada bir məcburiyyət var. Azərbaycandakı multikulturalizmin xüsusiyyəti isə ondan ibarətdir ki, hər birimiz onu sevərək yaşayırıq, öz həyat tərzimiz kimi qəbul edirik”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, BBMM-in Həmyəçilər Şurasının üzvü Fərəngiz Əlizadə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov ölkəmizdə multikultural mühitin qorunmasının daim diqqət mərkəzində olduğunu söyləyiblər. Bildirilib ki, bu gün beynəlxalq aləmdə müharibələrin, münaqişələrin, qanlı toqquşmaların və digər problemlərin yaşandığı bir zamanda Azərbaycan sanki dünyada bir oazisdür. Azərbaycanda əmin-amanlıq, sabitlik yüksək multikultural mühit hökm sürür. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza

bərabər münasibətinin nəticəsidir.

Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete, Bakı Dağ yehudiləri dini icmasının sədri Milix Yevdayev, BBMM-in Həmyəçilər Şurasının üzvü Aleksandr Şarovski və digərləri ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən bəhs ediblər. Onlar Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyini və yüksək qiymətləndirildiyini söyləyiblər. Vurğulanıb ki, bütün dünyada Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsinə artan maraq bəzi xarici siyasətçilərin dedikləri kimi, onun neftlə, təbii qazla bərabər, tolerantlığı da ixrac edən dövlət imicinin qazanmasına səbəb olub. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qaradışığın daha da möhkəmlənməsinə

nə zəmin yaradır. Bütün bunlar ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasətin nəticəsidir.

Sonda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanımaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək istiqamətində BBMM-in gördüyü işlər barədə məlumat verib. O, təqdimatı keçirilən “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının həm ölkə daxilində, həm də xaricdə elmi müzakirələrinin təşkil ediləcəyini söyləyib.

Qeyd edək ki, kitaba daxil olan sənədlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AZƏRTAC tərəfindən yayılmış nitqlərindən, çıxışlarından və müsahibələrindən götürülüb. Kitab siyasətçilər, ölkəşünaslar, mədəniyyətşünaslar, tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

17 yanvar 2018-ci il

- Hikmət müəllim, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirdi ki, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mərhələli yanaşmanın tərəfdarıdır və buna görə də tərəflərin özləri razılığa gəlməlidirlər". Sarkisyan bütün razılıqlarını pozduğu halda onunla hansısa razılığa gəlmək nə dərəcədə mümkündür?

- Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasında vacib məqamı qeyd etdi. Bildirdi ki, münaqişənin həlli mərhələli şəkildə olmalıdır və digər açıq qalan məsələlər isə növbəti mərhələlərdə davam etdirilməlidir. Bu baxımdan biz Sergey Lavrovun bu açıqlamasını alqışlayırıq və dəstəkləyirik. Azərbaycanın da mövqeyi ondan ibarətdir ki, bu danışıqlar mərhələli şəkildə aparılaraq nəticə etibarlı ilə münaqişənin həllinə gətirib çıxarmalıdır. Danışıqlar prosesinin ümumi mahiyyəti və formalaşmış prinsipləri də məhz bunu özündə ehtiva edir ki, danışıqlarda mərhələli bir yanaşma olmalıdır. Çünki burada birinci mərhələnin həyata keçirilməsi növbəti mərhələlərin həyata keçirilməsi üçün münbit zəmin yaratmalıdır.

Məsələn, biz buna nümunə olaraq yenilənmiş "Madrid prinsipləri"ni göstərə bilərik. Yenilənmiş "Madrid prinsipləri"nin ilk təməl prinsiplərindən biri Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasıdır. Təbii ki, Ermənistanın siyasi hərbi rəhbərliyi münaqişənin həll ediləməsinə imkan verməmək, danışıqlar prosesinə imitasiya xarakteri vermək və müəyyən texniki məsələləri gündəmə gətirərək vacib həllini gözləyən məsələlərdən, o cümlədən işğal olunmuş ərazilərdən Ermənistanın qoşunlarını çıxarmaq kimi məsələlərdən diqqəti ya-

Hikmət Hacıyev: "“AXC İli” ilə bağlı görüləcək işlərimiz var”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevin SƏS TV-yə müsahibəsi:



yındırmaq siyasəti yürüdü. Amma Azərbaycanın qəti və prinsiplial mövqeyinin nəticəsidir ki, 2017-ci ilin oktyabr ayında Ermənistanın danışıqlar masası arxasına qayıtması təmin olundu və dövlət başçıları səviyyəsində Cenevrədə 16 oktyabr tarixində görüş keçirildi. Bundan sonra danışıqlar prosesində müəyyən dinamika və intensivlik müşahidə olunur. Azərbaycan Respublikası, ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyətlə münaqişənin ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq söyləyərini bundan sonra davam etdirəcək.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur. Bu görüş nə zaman və harada olacaq?

- Bəli, bu görüşün vaxtı artıq dəqiqləşib. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri Edvard Nalbadyanla görüşü 18 yanvar 2018-ci ildə Polşanın Krakov şəhərində baş tutacaq. Bu görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspiş-

kin də iştirakı nəzərdə tutulur. Görüşün müzakirə mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olan məsələlərin ətraflı müzakirəsidir. Belə ki, 2017-ci ilin 16 oktyabr tarixində dövlət başçıları səviyyəsində Cenevrədə keçirilmiş görüşdən sonra danışıqlar prosesində müəyyən intensivlik və dinamika yaradılmışdır.

Azərbaycanın qəti və prinsiplial mövqeyi nəticəsində Ermənistanın danışıqlar masasına qayıtması təmin olunub. Bunun ardınca isə 2017-ci ilin dördüncü rübü ərzində XİN səviyyəsində ATƏT-in Minsk Qrupu həmsədrləri ilə görüşlər keçirilib. Son görüş isə 2017-ci ilin 6 dekabr tarixində Vyanada ATƏT-in Xarici İşlər Nazirləri Şurası çərçivəsində Ermənistan və Azərbaycan XİN rəhbərlərinin həmsədrlərlə birgə görüşü baş tutub ki, bu görüşdə də konkret və məntiqi xarakter daşıyan məsələlər ətrafında müzakirələr aparılıb. Ona görə də Krakov şəhərində keçiriləcək görüş 2017-ci ilin son rübündə yaranmış dinamikanın davamıdır.

Azərbaycan tərəfinin münaqişənin həlli ilə bağlı mövqeyi bellidir. Azərbaycanın mövqeyi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Rəsmi Bakı mərhələli şəkildə münaqişənin həll edilməsinin tərəfdarıdır.

- Sizcə, nəyə görə, dünya birliyi Kırım, Abxaziya və Oestiya məsələsində olan münasibətini Dağlıq Qarabağla bağlı mövqeyində görmürük?

- Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından bu günə kimi biz görürük ki, beynəlxalq ictimaiyyət tərəfindən müəyyən mülahizələr və qərəzli mövqelər əsasında ikili yanaşma mövcuddur. Həqiqətən də bu qəbul edilmiş bir məqamdır ki, bir dövlət XX əsrin sonunda gücdən istifadə edərək digər dövlətin ərazilərini işğal edir və beynəlxalq ictimaiyyət də buna münasibətdə susqunluq nümayiş etdirir. Bu sanki XX əsrin 30-40-cı illərində faşistlərin elə törətdikləri əməllərin bir təkrarıdır. Ona görə də güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını pozmaq cəhdləri, güc tətbiq edərək ərazi əldə etmək və etnik təmizləmə törətmək kimi cəhdlər qəbul edilməzdir.

Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən "hücum diplomatiyası" nəticəsində beynəlxalq ictimai rəyde artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar, o cümlədən də post-Sovet məkanında olan həlli uzadılmış münaqişələr kontekstində dolğun fikir formalaşmışdır. Biz bunun bariz təzahürünü Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələri ilə yekun sammitində gördük. Bu sammitin yekun bəyannatında açıq şəkildə ifadə olunur ki, "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazisində olan münaqişələrə münasibətdə beynəlxalq hüququn norma və prinsipləri və həmin ölkələrin ərazi bütövlüyünə münasibətdə isə Avropa İttifaqının vahid və birmənalı mövqeyi vardır.

- Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı xarici ölkələrdə nə kimi işlər görməyi planlaşdırır?

- Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması dövlət başçısının milli dövlətçiliyimizə, Azərbaycan tarixinə göstərdiyi diqqət və qayğının növbəti bir təzahürü və göstəricisidir. Bu çərçivədə digər dövlət qurumları ilə bərabər Azərbaycan XİN tərəfindən də "Tədbirlər Planı"nın təkib hissəsi olaraq müəyyən addımlar və tədbirlər nəzərdə tutulub. Burada ilk növbədə 28 may Respublika Günü ilə əlaqədar Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində Respublika Günü kimi qəbulla və xüsusi mərasimlər keçiriləcək. Beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünə, ölkəmizin müstəqilliyinə və dövlətçiliyinə olan hörmətin təzahürü kimi bu kimi tədbirlər mütəmadi təşkil olunacaq. Həmçinin bu "Tədbirlər Planı"nda nəzərdə tutulan fəaliyyətlərdən biri də diplomatik nümayəndəliklərimizin fəaliyyət göstərdikləri ölkələrin arxivlərinin araşdırılması, orada Azərbaycan Demokratik Respublikasının (ADR) dövrünə aid materialların toplanması və onların müxtəlif dərjələr formasında çap edilməsidir. Bununla belə ADR dövründə diplomatik və xarici siyasət fəaliyyətinin araşdırılması, yeni faktların üzə çıxarılması daxildir. Həmçinin müxtəlif elmi konfransların, dəyirmi məsələləri, məqalələrin, müsahibələrin verilməsi nəzərdə tutulub ki, burada diplomatik nümayəndəliklərimiz qarşısında konkret vəzifə və tapşırıqlar vardır.

Ceyhun RASIMOĞLU

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" rəsmi internet sahifəsi yaradılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan və ingilis dillərində hazırlanan "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" rəsmi internet sahifəsi (www.imp.nakhchivan.az) 8 əsas və 27 alt bölmədən ibarətdir. "Ana sahifə" bölməsinə "Rəsmi sənədlər" və "Tədbirlər" alt bölmələri daxildir. "Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və "İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018" loqotipinin hazırlanması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı "Rəsmi sənədlər" bölməsində yerləşdirilib. "Tədbirlər" bölməsində isə Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin həllinə dair məlumatlar əksini tapıb.

"Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" rəsmi internet sahifəsi istifadəyə verilib



Saytın "Naxçıvan haqqında" başlıqlı əsas bölməsi "Naxçıvan Muxtar Respublikası", "Təbiəti", "Şəhər və rayonları" alt bölmələrindən ibarətdir. Bu bölmələrdə muxtar respublikanın tarixi, fauna və florası, inzibati ərazi bölgüsü, nəqliyyat infrastrukturunu, inzibati binaları, konsert-tamaşa, təhsil müəssisələri və digər sahələr haqqında məlumatlar yerləşdirilib. Saytın "Mədəniyyət" bölməsində "Məscidlər", "İmamzadələr",

"Tarix-memarlıq abidələri", "Sənətkarlıq", "Memarlıq", "Milli rəqsələr", "Milli musiqi alətləri", "Milli geyimlər", "Milli mətbəx", "Muzeylər", "Teatrlar" və "Kitabxanalar" olmaqla, 12 alt bölmə var. Bu bölmələrdə mədəniyyət və incəsənət sahələri haqqında məlumatlar yerləşdirilib, həmçinin "Naxçıvan milli geyimləri" və "Naxçıvan mətbəxi" elektron kitablarına keçidlər verilib. Saytda muxtar respublikada fəaliyyət göstərən muzeylər, te-

atrlar və kitabxanalar haqqında da ətraflı məlumatlar almaq mümkündür.

"Turizm" adlanan bölmədə Naxçıvan Muxtar Respublikasının turizm potensialı, dini turizm və müalicə turizmi obyektləri, o cümlədən yerləşdirmə obyektləri haqqında ətraflı məlumat verilib, ünvan və əlaqə vasitələri qeyd olunub. "Fotoqalereya" və "Videoqalereya" bölmələrində muxtar respublikanın tarix-mədəniyyət abidələri, turizm potensialı, parkları, mehmanxanaları, müasir infrastruktur haqqında foto və videomateriallar yerləşdirilib.

"Faydalı informasiya" bölməsində muxtar respublikada fəaliyyət göstərən banklar və xarici nümayəndəliklər haqqında ətraflı məlumat verilib, ünvan və əlaqə vasitələri yerləşdirilib. Həmçinin faydalı informasiya mənbələri sayılan digər elektron resurslara keçid linkləri verilib. "Qonaq rəyləri" bölməsində muxtar respublikaya gələn qonaqların və saytdan istifa-

də edənlərin elektron qaydada rəy yazma bilmələri üçün şərait yaradılıb.

Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması ilə bağlı il ərzində keçirilən tədbirlər, görülmüş işlər və yeniliklər "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" rəsmi internet sahifəsində (www.imp.nakhchivan.az) öz əksini tapacaq.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilən iclasında Tədbirlər Planı təsdiqlənib və icrasına başlanılıb. "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" rəsmi internet sahifəsi də Tədbirlər Planına əsasən istifadəyə verilib.

“ATƏT-in media institutu iş üsulunu dəyişməlidir”

Xəbər verildi ki ATƏT-in media ofisinin rəhbəri Arlem Dezirin Azərbaycanla söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı qərəzli, qeyri-obyektiv fikirlər irəli sürüb. Azərbaycanda monitoring aparmadan bu cür fikirlərin irəli sürülməsi nə dərəcədə doğrudur? SİA bununla bağlı media kapitanlarının fikirlərini öyrənib.

“Bu məsələdə də ikili standartların nəticələri görünməkdədir”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev: “ATƏT-



in media institutu eləcə də media ilə bağlı məşğul olan bütün beynəlxalq instansiyalar Azərbaycanla bağlı apardığı işin metodikasını dəyişməlidirlər. Çünki onlar illər öncə Azərbaycandakı vəziyyətlə bağlı hansısa qeyri-hökumət təşkilatının və ya ekspertin reallığa uyğun olmayan, yanlış, subyektiv fikirləri bu gün də əsas mənbə kimi götürür və onlara istinad edirlər. Bu təşkilatlar təəssüf ki, Azərbaycanda monitoring aparmadan yanlış fikirlər bildirir, mövqə nümayiş etdirirlər. Bununla onlar həm Azərbaycanla münasibətləri korlayır, həm də ictimaiyyətin gözündə hörmətdən düşürlər. Düşünürəm ki, həm beynəlxalq təşkilatlar həm də ATƏT-in media azadlığı institutu Azərbaycana yanaşma üsulunu dəyişməlidir. Kimlərinə yanlış fikirlərinə, rəylərinə istinad etmək yox, özləri gəlib birbaşa Azərbaycanda monitoring aparıb, onun nəticələrinə uyğun çıxış etməlidirlər. Çox təəssüf ki, bəzi ölkələrdə insan haqları, media azadlıqları ilə bağlı vəziyyət həddindən artıq pis olmasına baxmayaraq, onlar haqqında fikir irəli sürül-

mür. Bu məsələdə də ikili standartların nəticələri görünməkdədir. Əlbəttə, bu, pis haldır. Bütün ölkələrə münasibət eyni olmalıdır. Bu baxımdan həmin təşkilatlara Azərbaycanla iş üsulunun dəyişdirilməsi tövsiyə olunur”.

“Bu cür təşkilatlar monitoring aparmadan, qeyri-obyektiv sənədlər ortaya qoyurlar”

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırılı: “Nədənə, ATƏT-in media azadlığı institutu və digər beynəlxalq təşkilatlar Azərbaycan-



da medianın vəziyyətini konkret araşdırmır, hər il kimlərinə maraqlarını müdafiə edən hazır bəyanat və rəylərdən istifadə edirlər. ATƏT-in media azadlığı ofisinin budəfəki bəyanatına nəzər salsaq, onun ötən illərinin eyni olduğunu görürük. Bu cür təşkilatlar özlərini əziyyətə salmaq istəmir, araşdırmadan, yerlədə monitoring aparmadan, jurnalistlərin, baş redaktorların, ictimaiyyətin fikirlərini öyrənmədən qeyri-obyektiv sənədlər ortaya qoyurlar. Azərbaycanda azad söz, fikir azadlığı var. Azərbaycan xalqının 80 faizindən çoxu internetdən istifadə edir. Bu gün Azərbaycanda internet mediası kifayət qədər inkişaf edib. Bir insana məxsus bir neçə sayt var. Belə olan halda, media azadlığı necə pozula bilər? Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ölkəmizlə bağlı səslənən fikirlər tamamilə haqsızdır və obyektivlikdən kənarıdır”.

“ATƏT-in media ofisinin bazası olmayan monitoringləri obyektiv hesab

oluna bilməz”

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev: “ATƏT-in media azadlığı ofisinin rəhbəri Arlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti haqqındakı



fikirləri birmənalı şəkildə qərəzlidir. Birincisi, bu gün Arlem Dezirin yaşadığı Avropada, bütövlükdə Qərbi cəmiyyətinin özündə kütləvi informasiya vasitələri müxtəlif dairələrin ciddi təzyiqlə altındadır və sifarişli yazılar, televiziya verilişləri saysız-hesabsızdır. Bu yaxınlarda belə təzyiqlərə dözməyib vəfat edən alman jurnalist Udo Ulfkotte ölümündən əvvəl yazırdı ki, Qərbi cəmiyyətində artıq insanlar mətbuat və televiziyalara inanmırlar. Amerikanın ən məşhur qəzet və telekanalları belə prezident Trampın ciddi tənqidinə məruz qalıb. Tramp onları ona görə tənqid edir ki, bu KİV-lər sifarişli işləyirlər. Deməli bu KİV-lər sərbəst deyillər, elə isə Qərbdə media azadlığından necə danışmaq olar. Bir neçə gün əvvəl məşhur Fransa aktyoru Alen Delon etiraf etdi ki, Qərbi cəmiyyətində hər şey saxtadır. Təbii ki, bu fikir media sahəsinə də aiddir, çünki aktyorlar media ilə sıx bağlı olurlar. Odur ki, ATƏT-in media ofisinin rəhbəri yaxşı olar ki, özlərindəki media azadlığının hansı səviyyəyə enməsi problemləri ilə məşğul olsun.

İkincisi isə, Azərbaycanda medianın elə də ciddi problemləri yoxdur. Bütün nöqsanlarımızı, çatışmazlıqlarımızı tənqid edə bilərik. İnternet, sosial şəbəkələr tamamilə sərbəstdir, kim nə istəyirsə onu da yazsa bilər. Əksinə, biz onlayn media sərbəstliyindən bir qədər əziyyət çəkirik, haqsız fikirlər baş alıb gedir. Odur ki, ATƏT-in media ofisinin yoxlanmamış, bazası olmayan monitoringləri obyektiv hesab oluna bilməz”.

Nailə MƏHƏRRƏMOVA

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yaradılmasının 23 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yaradılmasının 23 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndikdən sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla qeyd edilib.



Tədbiri giriş sözü ilə açan YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov partiyanın keçdiyi çətin və şərəfli yoldan danışdı. Rayon təşkilatının sədri

bildirib ki, ölkəmizdə bütün sahələrdə böhranın yaşandığı bir dövrdə Ulu Öndərin rəhbərliyi ilə yaradılan YAP bütün çətinliklərə sinə gərəkək, xalqın partiyası imicini qazandı: “Həmin ağır illərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkəddil tələbi ilə hakimiyyətə qayıdışı müasir müstəqil Azərbaycanın qurulmasını şərtləndirdi. Bu gün Azərbaycanda milli birlik, həmrəylik mövcuddur və respublikamız regionun ən qüdrətli ölkəsinə çevrilib. Bütün bu uğurlar xalqın dəstəyinə arxalanan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində əldə olunub”.

Tədbirdə çıxış edən rayon təşkilatının sədr müavini Teymur Rəhimov 1988-1993-cü illərdə rayonda yaranmış hakimiyyətsizlik və kaosdan, YAP Ağcabədi rayon təşkilatının çətin şəraitdə yaranmasından danışdı: “Çətin dövrdə 12 nəfərlik təşkilat komitəsi ilə yaranan rayon təşkilatı bu gün ətrafında 14007 nəfər partiya üzvünü və 94 ilk təşkilatı birləşib. YAP üzvlərinin 46,6 faizini, yəni 6532 nəfərini qadınlar təşkil edir. Ötən dövr ərzində rayon təşkilatının 9 konfransı keçirilib”.

Məruzəçi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Cümhuriyyətinin 100 illiyi”nin qeyd olunması və dövlət başçısının 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi rayon təşkilatının üzvləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Qarşıdan gələn prezident seçkilərində YAP namizədinin qalib gəlməsi üçün YAP rayon təşkilatı bütün təbliğat-təşviqat işlərini və təşkilatı məsələləri vaxtında və layiqincə həyata keçirəcəklərini bildirib. Qeyd olunub ki, ölkənin və regionun ən böyük və mütəşəkkil siyasi təşkilatı olan YAP qələbələr partiyasıdır və xalqımız Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin apardığı siyasi kursu birmənalı tərzdə dəstəkləyir.

ZÜMRÜD

YAP Masallı rayon təşkilatında 2017-ci ilin yekunlarına dair tədbir keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı apardığı 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə ərazi ilk partiya təşkilatlarının sədrləri, YAP Masallı rayon təşkilatının gənclər birliyi, qadınlar şurası və YAP fəalları iştirak etmişlər.

Tədbiri Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirmişdir: “Ölkəmiz özünün inkişaf mərhələsinin yeni bir uğurlu

ilini başa vurdu. Qazanılan bütün müvəffəqiyyətlərdə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının əməyi vardır. Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. YAP-in milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. Partiyamızın öz fəaliyyətində söykəndiyi ideologiya onu daim uğurlara aparır. Ötən müddət ərzində, YAP

özünün dünənini, bu gününü və sabahını partiyası olduğunu bir daha sübut etdi”.

Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətin bütün sahələrini əhatə edən səmərəli fəaliyyətindən bəhs edən Seyfəddin Əliyev əlavə edib ki, YAP sahib olduğu strateji resurslarla Azərbaycan siyasi sisteminin alternativsiz siyasi güc mərkəzidir: “YAP-in cəmiyyətə təqdim etdiyi dəyərlər və məqsədlər artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsə-

nilib”.

Seyfəddin Əliyev Azərbaycanın dünya miqyasında multikulturalizm, dini, milli tolerantlıq və bir çox sahələrdə baxımdan, nümunəvi bir ölkə olduğunu, 2018-ci ilin Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin dərin mənası və böyük tarixi əhəmiyyəti olduğunu qeyd etmişdir.

S. Əliyev 2018-ci ildə təşkilatın qarşısında duran əsas vəzifələri də tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Tədbirdə çıxış edən Bədəlan ərazi ilk partiya təşkilatının sədri

Arif Mehtiyev, Mahmudavar ərazi ilk partiya təşkilatının sədri Camaləddin Ağayev, qadınlar şurasının sədri Gülşən Xəlilova və başqaları çıxışlarında ölkədə, eləcə də, rayonda gedən quruculuq və abadlıq işlərindən söz açmış, Yeni Azərbaycan Partiyasının uğurlarından bəhs etmişlər.

Sonda partiya həyatında yaxından iştirak edən bir qrup partiya fəalına YAP Masallı rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr verilmiş, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqələri təqdim olunmuşdur.

NƏZAKƏT

“Jerusalem Post” qəzeti: Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir

Sovetlər dönməndə Azərbaycan - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrün (1918-1920-ci illər) hadisələri təhrif edilib və Azərbaycan tarixində çox cüzi xatırladılıb. Həmin dövrdə arxiv sənədləri həmişə qapalı olduğundan, tədqiqatçılar həqiqi tarixi öyrənə bilmir və bunu bilənlər isə qəsdən xalqa zidd adlandırdılar. Lakin Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra məxfi və tam məxfi arxivlər açıldı, tamam başqa nöqteyi-nəzər yarandı. Bu yeni nöqteyi-nəzər Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi tarixinə əsaslandırdı. Məlum oldu ki, sovet dövründə böhtan atılmış tarix əslində qürur və fəxarət mənbəyidir. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış İsraili ekspert Arye Qutun İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetinin 15 yanvar 2018-ci il tarixli nömrəsində dərc edilmiş “Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir” sərəlvhəli məqaləsi (<http://www.jpost.com/Blogs/News-from-Arye-Gut/An-independent-and-strong-Azerbaijan-is-a-worthy-successor-of-the-Azerbaijan-Democratic-Republic-534693>) bu barədədir.



Məqalə müəllifinin fikrincə, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycan xalqı, dövləti və cəmiyyəti üçün böyük əhəmiyyət kəsb edir. Arye Qut yazır: “Yüz il bundan əvvəl yaradılmış dövlət müasir Azərbaycanın bütün dünyada demokratik respublika kimi tanınmasında mühüm rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət mövcud olmasına baxmayaraq məhz həmin dövrdə Azərbaycan dövlətçiliyinin təməli qoyulub, bu təməl 1991-ci ildə müstəqilliyi bərpa ediləndən sonra müasir Azərbaycan quruculuğu üçün möhkəm platforma olub”.

İsraili ekspert vurğulayır ki, İslam dünyasında ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edilib. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ildiyi qeyd ediləcək. Azərbaycan Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. İl ərzində həm ölkədə, həm də onun hüdudlarından kənarada tən-tənəli tədbirlər keçiriləcək. Məqalə müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti barədə dediyi aşağıdakı sözləri sitat getirir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ulvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik

ənənələrinə sadıq və bu ənənələri yaşadıq. Ancaq onu da qeyd etməliyəm ki, indiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz. Çünki o vaxt çətinliklər də olub, müstəqilliyimiz tam imkan vermirdi ki, Azərbaycan müstəqil siyasət aparsın. İqtisadi çətinliklərimiz olub, torpaq itkilərimiz də olub və bizim tarixi şəhərimiz olan İrəvan Ermənistanla verilmişdir. Ona görə, biz Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini çox düzgün təhlil etməliyik. Bu müsbət və çətin məqamları gizlətməməliyik. Amma bütün çətinliklərə və əlbəttə ki, bizim üçün sağalmayan yara olan İrəvanın Ermənistanla verilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini Azərbaycan dövləti və xalqı yüksək qiymətləndirir”.

Arye Qut qeyd edir ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan tarixində mühüm hadisə və şanlı səhifələrdən biri oldu. Arye Qut yazır: “1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Monarxiyanı əvəz etmiş müvəqqəti hökumət Müəssisələr Məclisinə seçkilər keçirdi, lakin müvəqqəti hökumətin hakimiyyəti çox davam etmədi. 1917-ci il oktyabr ayında dövlət çevrilişi baş verdi. Nəticədə Cənubi Qafqazdan olan Rusiya Müəssisələr Məclisinin üzvləri Rusiyaya gedə bilmədilər. Onlar bunun əvəzində 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziya Seymi - Zaqafqaziya Parlamenti təsis etdilər. Seymin müsəlman fraksiyası Cənubi Qafqaz regionundan Müəssisələr Məclisinə seçilmiş 44 nümayəndədən ibarət idi. Onlar Azərbaycanın və bütün

Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman sakinini təmsil edirdilər. Lakin ciddi ziddiyyətlər və milli maraqların münaqişələri hər hansı konkret addımlar atmaq üçün həm Zaqafqaziya Seyminin, həm də Zaqafqaziya respublikalarının imkanlarını məhdudlaşdırırdı. Nəhayət, 1918-ci il mayın 25-də Gürcüstan nümayəndə heyəti Seymi tərk etdi və 1918-ci il mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdi. 1918-ci il mayın 27-də müsəlman fraksiyasının üzvləri ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyinin elan olunması haqqında qərar qəbul etdilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycanın Milli Şurası, daha dəqiq desək Azərbaycan parlamenti elan etdi. Bu, əslində Azərbaycanda ilk parlamentin formalaşmasına və ilk parlament respublikasının əsaslarının yaradılmasına dəlalət edirdi”.

Məqalə müəllifi vurğulayır ki, Milli Şuranın sədri vəzifəsinə Məmmədamin Rəsulzadə seçildi. İsraili politoloq yazır: “1918-ci il mayın 28-də Həsənbəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda Azərbaycanın müstəqilliyi haqqında bəyannamə qəbul edildi”. Arye Qut daha sonra yazır: “Müstəqillik elan ediləndən sonra qısa müddətdə ölkənin sərhədləri müəyyən edildi. Müstəqillik bəyannaməsində ölkənin konkret ərazisi göstərilirdi. Sənəddə deyilir ki, Zaqafqaziyanın cənubunda və şərqində yerləşən Azərbaycan müstəqil dövlətdir. Vaxtilə Gülcüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə uyğun olaraq Rusiya tərəfindən işğal edilmiş Şimali Azərbaycan torpaqları

Azərbaycan xalqının qanuni irsidir. Bəyannamənin birinci maddəsində deyilir: “Bu gündən Azərbaycan suveren hüquqlara malik olacaq. Şərqi və cənubi Zaqafqaziya ibarət olan Azərbaycan hüquqi cəhətdən müstəqil dövlətdir”.

Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi və hüquqi cəhətdən əsaslandırılmış xəritəsini çap etdi. Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini Qarabağ vilayətinin bütün tarixi ərazisinə şamil etməyə çalışırdı, lakin yeni yaradılmış Ermənistan Respublikası Qarabağ barəsində əsassız iddialar irəli sürməyə başladı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti isə bu iddiaları əleyhinə çıxış edirdi.

Arye Qut öz məqaləsində vurğulayır ki, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşov 1918-ci il noyabrın 18-də İstanbulda Osmanlı İmperiyasının xarici işlər naziri ilə danışıqlar zamanı deyib: “Ermənilər tərəfindən qaldırılan Qarabağ məsələsi təkə 5 və ya 10 kəndə aid deyil, bu məsələ bütün 4 qəzani: Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edir. Bu ərazi yalnız bir millətə məxsusdur və həmin ərazidə müsəlmanların və ermənilərin sayının bərabər olmasına baxmayaraq ermənilərin üstünlüyü barədə danışımağa əsas yoxdur, çünki onlar bu rayonların yerli sakinləri deyildir. Onlar Rusiya ilə müharibədən sonra Türkiyədən bizim regiona köçüblər... nəhayət, ermənilər Qarabağın özündə ayrı yaşayırlar, onlar azərbaycanlılarla qarışıq yaşayış məntəqələri yaradırlar. Bununla belə, biz problemin dinc yolla nizamlanmasının tərəfdarıyıq”.

Məqalə müəllifi qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə erməni daşnaklar Qarabağı işğal etmək məqsədilə soyqırım aktları törətməkdə davam edirdilər. Arye Qut yazır: “Yaranmış vəziyyəti, Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzurda qanlı hadisələri nəzərə alaraq Azərbaycan hökuməti 1919-cu ilin yanvarında Qarabağ general-qubernatorluğu təsisatı yaratdı və X.Sultanovu Qarabağ general-qubernatoru təyin etdi. Ermənistanın xarici işlər naziri bununla əlaqədar narazılığını bildirdi, lakin Azərbaycan hökuməti bu narazılığı əsassız hesab edərək bəyan etdi ki, həmin vilayətlər

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Qarabağ general-qubernatoru öz fəaliyyətini belə bir mürəkkəb şəraitdə həyata keçirməli idi. Bir tərəfdən Ermənistanın iddialarına qarşı mübarizə, digər tərəfdən əvvəlcə ingilislərlə, sonra isə amerikalılarla gərgin münasibətlər şəraitində. Lakin ermənilər regionda sülhün bərqərar olmasına heç cür imkan vermirdilər”.

İsraili ekspert qeyd edir ki, Milli Şura 120 nəfərdən ibarət parlament formalaşdırmağı qərara aldı. Parlament 80 nəfər azərbaycanlıdan və başqa xalqların Azərbaycan əhalisinin tərkibindəki payına müvafiq olaraq onların nümayəndələrindən ibarət olmalı idi. Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər parlamentin fəaliyyətində iştirak etmədilər. Parlamentin sonuncu sessiyası 1920-ci il aprelin 27-də keçirildi. Parlament 155 iclas keçirib, 270-dən çox qanun layihəsini müzakirə edib, onlardan 230-u qəbul edilib. Parlament 11 fraksiyadan ibarət idi. Parlamentin sədri Əlimərdanbəy Topçubaşov, onun müavinləri isə Həsənbəy Ağayev və Məmmədyusif Cəfərov idi”.

Arye Qut qeyd edir ki, 17 ay fəsiləsiz fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamenti bütövlükdə Azərbaycan dövlətçiliyi tarixində silinməz izlər qoyub.

Arye Qut yazır: “İlk dəfə olaraq ölkənin bütün vətəndaşları sosial statusundan, cinsindən, milliyətindən və dini mənsubiyətindən asılı olmayaraq bərabər hüquqlar əldə etdilər. Qadınlar Avropanın bəzi ölkələri və ABŞ ilə müqayisədə onlardan daha tez kişilərlə bərabər səsvermə hüququ qazandı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yəhudi icmasının mühüm və dəyərli rolu barədə Azərbaycanın hüdudlarından kənarada məlumatı olan insanlar azdır. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə naziri yəhudi doktor Yevsey Gindes, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Mərkəzi Bankın direktoru Mark Mixayloviç Aberquz olub. Bu, fantastika deyildi, realıq idi: ilk Azərbaycan hökumətində yəhudi icmasının iki nümayəndəsi nazir olub. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə yəhudi icmaları “Qafqaz yəhudi bülleteni”, “Fələstin” qəzeti, “Bilbao” və “Sion gəncləri” adlı mətbu nəşrlər dərc edirdi”.

Məqalə müəllifinin fikrincə, Azərbaycan Xalq Cümhuriyyətinin çox əlverişsiz şəraitdə mövcud ol-

“Jerusalem Post” qəzeti: Müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir

masına baxmayaraq Azərbaycan hökuməti və parlamenti elmin, təhsilin və səhiyyənin inkişafına daim ciddi diqqət yetirirdi. İsraili ekspert yazır: “Demək olar ki, ölkənin hər yerində bir sıra orta məktəblər, o cümlədən qızlar üçün orta məktəblər, uşaq bağçaları, pedaqoji tədris kursları, kitabxanalar açılmışdı. Kənd rayonlarında yoluxucu xəstəliklərin qarşısını almaq məqsədilə klinikalar və tibbi yardım məntəqələri şəbəkəsi nəzərdə tutulmuşdu. 1919-cu il sentyabrın 1-də Parlament tərəfindən Bakı Dövlət Universitetinin yaradılması haqqında qəbul edilmiş qanun xüsusi diqqətə layiqdir. Milli universitet yaradılması Azərbaycanın çox bö-

yük tarixi nailiyyəti oldu”.

Lakin Arye Qutun sözlərinə görə, gənc müstəqil respublika dünya birliyi tərəfindən tanınmamışdı. 1919-cu ilin yanvar ayında parlamentin sədri Əlimərdanbəy Topşubaşovun rəhbərliyi ilə ilk Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti Paris Sülh Konfransına göndərildi. Bu nümayəndə heyətinin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət kimi tam və qeyd-şərtsiz müstəqilliyinin bütün dünyada tanınmasına nail olmaq idi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti qi-

sa müddətdə dünya birliyinə inteqrasiya etmək üçün böyük diplomatik iş görmüşdü. Hikmət Hacıyev vurğulayır: “Burada, ilk növbədə, Paris Sülh Konfransını qeyd etmək lazımdır. Azərbaycan diplomatlarının səyi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən de-facto tanındı. Bundan əlavə, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi yaradıldı, bu nazirliyin yaradıldığı gün - 9 iyul isə ölkəmizdə Diplomatik İşçilər Günü kimi qeyd edilir”.

Arye Qut İsraildə ən nüfuzlu ingilisdilli nəşr olan “The Jerusalem Post” qəzetində dərc edilmiş məqaləsinin sonunda qeyd edir ki,

qanlı hərbi əməliyyat nəticəsində sovet Rusiyası tərəfindən Azərbaycanın işğal edilməsi faktına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq hərəkatı tarixində böyük iz qoyub. O yazır: “Azərbaycan Xalq Cümhuriyyəti 23 ay davam etmiş fəaliyyəti dövründə əyani şəkildə göstərdi ki, hətta ən qəddar və zülmkar müstəmləkə rejimləri də Azərbaycan xalqının azadlıq ideyalarını və milli dövlətçilik ənənələrini məhv edə bilməyib.

Azərbaycan tarixində ilk parlament respublikası olmuş Azərbaycan Xalq Cümhuriyyəti bütün Yaxın Şərqdə, o cümlədən türk-müsləman dünyasında hüququn alili-

yinə əsaslanan ilk demokratik dünyəvi dövlət modeli idi. Bu gün müstəqil və güclü Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir. Azərbaycan Xalq Cümhuriyyəti özünün siyasi strukturuna, dövlət quruluşuna, habelə özünün son məqsəd və hədəflərinin səviyyəsinə görə ənənəvi Avropa demokratiyaları səviyyəsinə çatıb. 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlətçilik ənənələrindən istifadə edib və bu tarixi irs əsasında müstəqil Azərbaycan dövləti yaradıb”.

Azərbaycan ilə Kanada arasında dini sahədə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib



Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Seyyad Salahlı Kanadanın Ankaradakı səfirliyinin birinci katibi Andrea Soner ilə görüşüb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Seyyad Salahlı qonağa ölkəmizdəki nümunəvi tolerantlıq mühtiti, ayrı-ayrı dini konfessiya nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin dövlətin münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, dövlətin dinə qayğısı barədə danışdı. 28-i qeyri-müsləman olmaqla 793 dini icmanın dövlət qeydiyyatından keçdiyi, dini icmalara dövlətimizin başçısı tərəfindən mütəmadi olaraq maliyyə yardımı ayrıldığı diqqətə çatdırıldı.

Azərbaycanda multikultural mühtitin hökm sürdüyünü deyən Kanadanın Ankaradakı səfirliyinin birinci katibi Andrea Soner ölkəmizin dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində gördüyü işləri yüksək dəyərləndirib. Kanadada olduğu kimi, Azərbaycanda da tolerantlıq mühtitinin, dini irsə ehtiramın, multikultural həyat tərzinin həqiqətən böyük dəyər kəsb etdiyini bildirib. Görüşdə iki ölkə arasında dini sahədə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib, eyni zamanda, ölkəmizin nümunəvi dövlət-din modeli, dini radikalizmə qarşı mübarizəyə dair təcrübəsi barədə fikir mübadiləsi aparılıb.



“Ermənistanın işğalçılıq siyasəti hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir”

Ermənistanda hökm sürən ağır iqtisadi vəziyyət hər ötən gün narazılıqları daha da artırır. Hökumət problemləri aradan qaldıra bilmir. Ölkənin maliyyə ehtiyatları tükənmək üzrədir. “Yelk” partiyası bu vəziyyətin aradan qaldırmasının yeganə yolunu Ermənistanı təcrid vəziyyətinə salmış Serj Sarkisyan rejimi devirməkdə görür. AZƏRTAC xəbər verir ki, partiyanın rəhbəri, deputat Nikol Paşinyan hazırda hökuməti cinayətkar qrupun idarə etdiyini bildirib. O deyib ki, bu cinayətkar dəstənin yürütdüyü işğalçılıq siyasəti hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir. Azərbaycana məxsus Dağlıq Qarabağa göndərilən Ermənistan gəncləri ya dözməyib intihar edir, ya da öz hərbiçi yoldaşlarının gülləsinə tuş gəlirlər. Bu faktlar əksər hallarda Serj Sarkisyan hakimiyyəti tərəfindən gizlədilir. Lakin cəmiyyət Ermənistan ordusunun əsgərlərinin ciddi psixoloji gərginlikdə olduğunu yaxşı bilir.

Sülh dialoqu təşkilatının hüquqşünası Ruben Martirosyan deyir ki, ilkin istintaq həqiqətin üzə çıxarılmasında deyil, gizlədilməsində maraqlıdır. Erməni siyasətçilər də hazırkı durumun sosial partlayışla nəticələncəyini vurğulayırlar. Ona görə də “Yelk” partiyasının rəhbəri hər kəsi ölkəni idarə edən cinayətkar rejimə qarşı birləşməyə çağırır.

UNICEF Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edir



Bu il UNICEF Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edir. UNICEF-in Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bu beynəlxalq təşkilat, əksəriyyəti gənclərdən ibarət Azərbaycan xalqının hər bir uşağı üçün daha parlaq gələcək qurmaq məqsədilə buradakı dördüdə bir əsrlik fəaliyyətini qeyd etməkdən qürur duyur. Qurum bütün uşaqların bərabər imkan və şanslara sahib olduğu, insan hüquqlarına hörmətlə yanaşıldığı gələcəyə nail olmaq arzusundadır. “Bu gün bizim məqsədimiz harada doğulmasından və hansı şəraitdə yaşamasından asılı olmayaraq, bütün uşaqların bərabər imkanlara malik, sağlam, təhlükəsiz və yaxşı təhsil alaraq, ləyaqətlə yaşamasına kömək etməkdir. Bu, son 25 il ərzində Azərbaycan uşaqlarına xidmət etdiyimiz üçün qürur və fəxr hissi duyuruq”, - bu sözləri UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyib. Qeyd edək ki, bu beynəlxalq təşkilat Azərbaycanda 1993-cü ildən bəri fəaliyyət göstərir.



Ərdoğan Vatikana səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikana səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər fevralın 5-i Roma Papası I Fransiskın dəvəti ilə baş tutacaq. Qeyd edək ki, Ərdoğan 59 il sonra Vatikana səfər etmiş ilk Türkiyə prezidenti olacaq. Səfər çərçivəsində Roma Papası ilə keçirilən görüşdə əsas müzakirə mövzusu ABŞ-in Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı olacaq.

Azərbaycanın inkişafa dair Dövlət Proqramları var

Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin iclasında etdiyi nitqində ötən ildə ölkəmizin keçdiyi yola yekun vurdu. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili



Musa Qasımlı deyib. Onun sözlərinə görə, Prezident növbəti il üçün hədəfləri açıqladı və Sərəncam ilə 2018-ci ili “Cümhuriyyət İli” elan etdi: “Bu nitq bir daha göstərdi ki, Azərbaycanın bütün sahələrdə inkişafına dair konkret Dövlət Proqramı və planları vardır. Prezident Cənab İlham Əliyevin nitqi 2018-ci ilin inkişaf proqramı kimi qəbul olunur”.

2017-ci ildə əldə edilən nailiyyətlər qarşıdakı dövrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır

Milli Məclisin deputatı Cavid Osmanovun yap.org.az-a müsahibəsi

- Cavid müəllim, artıq başa vurduğumuz 2017-ci il ölkəmizin inkişafı kontekstində uğurlu il kimi yadda qaldı. Ötən il ərzində sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlər, həyata keçirilən islahatlar və əldə edilən nəticələrlə bağlı nə deyə bilərsiniz?



- Azərbaycanın tərəqqisinə fundamental töhfələr verən amillərdən biri regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə edilməsidir. 2017-ci ildə bu istiqamətdə həyata keçirilən tədbirlərin və qazanılan nailiyyətlərin əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu və səmərəli sosial-iqtisadi siyasət həyata keçirilir. Bu siyasətin nəticələri ölkə həyatının bütün sahələrində özünü göstərir. Ötən zaman müddətində ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, ardıcıl islahatların həyata keçirilməsi gələcək inkişaf üçün geniş perspektivlər yaradır. 2017-ci ildə də həyata keçirilən səmərəli iqtisadi siyasət ölkəmizin tərəqqisinə təmin etməklə yanaşı, qarşıdakı illərdə də dayanıqlı inkişafın təmin olunması üçün etibarlı zəmin yaradır. 2017-ci ildə ÜDM-in artımı qeydə alınıb, qeyri-neft sektorunun payına düşən artım isə 2,5 faiz təşkil edir. Qeyri-neft sektorunun artımı sənaye sahəsində 3,6 faiz, kənd təsərrüfatında isə 4,1 faiz olub. Bununla yanaşı, ötən il ərzində valyuta ehtiyatlarımız 4,5 milyard dollar civarında artması da səmərəli, məqsədyönlü və uzaqgörən maliyyə-iqtisadi siyasətin real nəticəsidir. Azərbaycanın hazırda valyuta ehtiyatlarının həcmi təxminən 42 milyard dollar təşkil edir ki, bu da adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə dünya miqyasında olduqca böyük göstəricidir.

daxilolmalarını təmin etmək və sosial-iqtisadi inkişafın ardıcılığını qorumaq baxımından böyük əhəmiyyətə malikdir.

Bununla yanaşı, 2017-ci ildə ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Əlbəttə, bu, həm Azərbaycanın yüksək iqtisadi reytingə malik olduğunu, ölkəmizdəki sabitlik, təhlükəsizlik mühitinin yüksək dəyərləndirildiyini göstərir, həm də ölkəmizin dayanıqlı inkişaf imkanlarının artmasının ifadəsidir. Ümumiyyətlə, bu zamana qədər məqsədyönlü siyasətin nəticəsi olaraq iqtisadi potensialın və maliyyə imkanlarının artması bütün ölkə boyu irimiqyaslı investisiya layihələrinin həyata keçirilməsini təmin edib. Respublikamızda daxili sərmayələr hesabına böyük investisiya tutumuna malik layihələrin reallaşdırılması müstəqil Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiqləyir.

Təsədüfi deyil ki, Azərbaycanın dayanıqlı inkişafı kontekstində nailiyyətləri beynəlxalq miqyasda layiqincə qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi inkişafını, əldə edilən sosial-iqtisadi göstəriciləri yüksək qiymətləndirirlər, dərc edilən hesabatlarda ölkəmizin iqtisadi reytinginə dair müsbət qənaətlər səsləndirilir. Digər tərəfdən, Davos Ümumdünya İqtisadi Forumunun hesablamlarına görə, Azərbaycan iqtisadiyyatı 2017-ci ildə rəqabətqabiliyyətliliyinə görə 2 pillə irəliləyib və dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, olduqca mühüm göstərici olmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli iqtisadi siyasətin qanunauyğun nəticəsidir. Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı diqqətə çatdırıb ki, iqtisadi sahənin əsas göstəriciləri çox müsbətdir: "Hesab edirəm ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Biz də fəxr edirik ki, 2017-ci ili belə gözəl nəticələrlə başa vurmuşuq".

- İnkişafın Azərbaycan modelinin xarakterik xüsusiyyətlərindən biri budur ki, inkişafa xidmət edən islahat xarakterli tədbirlər məhz bütün sahələri əhatə edir. Bu siyasət çərçivəsində regionların sosial-iqtisadi inkişafı xüsusi yerə malikdir. Ümumiyyətlə, istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sənaye potensialının artırılması istiqamətində görülmüş işlər, həmçinin qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi kimi tədbirlər dayanıqlı inkişafın təmin olunması baxımından vacib əhəmiyyət daşıyır. Bütün bunların fonunda ölkə iqtisadiyyatının davamlı tərəqqisinə ən bariz təzahürlərdən biri də regionların sosial-iqtisadi inkişafıdır.

Azərbaycanda regionların tarazlı şəkildə inkişaf etdirilməsi strateji kurs kimi müəyyənləşdirilib. Prezident seçildikdən sonra Azərbaycanın bütün bölgələrinin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən cənab İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. İndiyədək respublikamızda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair 2004-2008 və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda üçüncü Dövlət Proqramı da müvəffəqiyyətlə yerinə yetirilir.

Ötən il ərzində də regionların sosial-iqtisadi inkişafı diqqət mərkəzində olub. 2017-ci ildə Prezident İlham Əliyev 30-dan çox rayona səfər edib. Bu səfərlər çərçivəsində yeni müəssisələrin açılışları qeyd olunub, regionların sosial-iqtisadi inkişafına xidmət edən müxtəlif addımlar atılıb, vacib tapşırıqlar verilib. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı cənab Prezident bu məqamlara toxunaraq deyib: "Mən hər il bölgələrə səfərlər edirəm və keçən il demək olar ki, rayon-

larımızın yarısında olmuşam. Bu, əlbəttə ki, həm mənim üçün çox əhəmiyyətlidir, çünki mən yerlərdə vəziyyətlə tanış olaram və müvafiq göstərişlər verirəm. Bilirəm ki, bu, bölgələrdə yaşayan vətəndaşlar üçün də çox önəmlidir. Əlbəttə ki, bu, nizam-intizamın möhkəmləndirilməsi üçün də çox önəmlidir. Çünki mən Azərbaycanın hər bir rayonunda dəfələrlə olmuşam və verilmiş tapşırıqların yerinə yetirilməsini də özüm şəxsən nəzarətdə saxlayıram".

Bütövlükdə, regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar və digər sistemli hədəflərin reallaşmasında mühüm rolə malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.

- Ötən il ölkəmizdə sosial-iqtisadi inkişafa xidmət edən mühüm faktorlardan biri yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunun təmin olunması və yoxsulluq səviyyəsinin daha da aşağı salınması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlərin həyata keçirilməsi oldu...

- İnkişafın yeni mərhələsində də iqtisadi siyasət sosialyönümlü olması ilə fərqlənir. Yeni milli inkişafa xidmət edən sosial-iqtisadi kursun əsasında vətəndaşların rifah halının yüksəldilməsi, bütün sosial layihələrin tam həcmdə yerinə yetirilməsi dayanır. Bu kontekstdə əhalinin məşğulluq səviyyəsinin artırılması, işsizliyin azaldılması müstəsna əhəmiyyətə malikdir. Ötən müddət ərzində həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsəduyğun istifadənin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verib.

Ölkəmizdə ötən il 221 min yeni iş yeri açılıb və bunlardan 177 mini daimidir. Müasir dövrün reallıqlarına və ölkələrin təcrübəsinə nəzər saldıqda bu, olduqca mühüm və müsbət göstəricidir. İş yerlərinin açılması əhalinin məşğulluğunun təmin olunması, yoxsulluq səviyyəsinin daha da aşağı düşməsi baxımından böyük əhəmiyyətə malikdir. Ötən ilin yekunlarına əsasən ölkəmizdə işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olması

sevindirici haldır.

Bütövlükdə, bu istiqamətdə həyata keçirilən siyasət uğurlu nəticələrin əldə edilməsini təmin etməklə yanaşı, həm Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir, həm də gələcək inkişaf üçün etibarlı zəmin yaradır. Sosial sahədə həyata keçirilən səmərəli siyasətin qanunauyğun nəticəsi kimi, hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Respublikamız insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesablarında "yüksək insan inkişafı" ölkələri qrupunda yer alıb.

- Başa vurduğumuz 2017-ci ildə əldə edilən müsbət nəticələr qarşıdakı dövrdə də mühüm nailiyyətlərin qazanılacağına əminlik yaradır. 2018-ci ildə sosial-iqtisadi inkişaf sahəsində görülməli işlər və perspektivlərlə bağlı nə düşünürsünüz?

- 2017-ci ilin nəticələri Azərbaycan üçün olduqca uğurlu oldu. Əminliklə qeyd edə bilərik ki, 2017-ci ildə respublikada maliyyə və iqtisadi sabitlik təmin edilib, neftdənkenar iqtisadiyyat üzrə müsbət göstəricilər əldə edilib, çoxşaxəli islahatlar uğurla davam etdirilib. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı deyib ki, 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilib.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, postneft dövründə başlıca strateji vəzifə kimi müəyyənləşdirilən qeyri-neft sektorunun davamlı inkişafı istiqamətində görülmüş məqsədyönlü tədbirlər sayəsində bu sahədə müsbət göstəricilər əldə olunub. Qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi iqtisadi tərəqqi perspektivləri kontekstində müstəsna əhəmiyyət kəsb edir.

Həm ötən müddət ərzində, həm də 2017-ci ildə həyata keçirilən tədbirlər və əldə edilən nəticələr deməyə əsas verir ki, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində qarşıdakı dövrdə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sisteminin sabitliyi təmin olunacaq, biznes mühiti daha da yaxşılaşacaq, işgüzar sferada fəallaşma, investisiya qoyuluşunun davamlılığı təmin edilmiş olacaq, islahat xarakterli kompleks tədbirlərin səmərəliliyi daha da artacaq, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlik işlər səmərəli nəticələr verəcək.

YAP-ın 25 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının fəalları Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçiriblər. Aksiyada rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının idarə heyətinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər. Aksiya zamanı 364 ədəd müxtəlif növ ağaclar ekilərə suvarılıb. Həmin tədbirlərin davamlı şəkildə aparılması nəzərdə tutulub.



YAP Qubadlı rayon təşkilatı "700 min ağac əkək" kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirib



Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar YAP Qubadlı rayon təşkilatı "700 min ağac əkək" kampaniyası çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirib. Aksiyada YAP Qubadlı rayon təşkilatının idarə heyəti və şura üzvləri, partiya fəalları iştirak ediblər. 100-dən çox Qubadlı rayonundan olan məcburi köçkünlərin yaşadığı Sumqayıt şəhər 41-ci məhəllədə yerləşən

10 sayılı peşə liseyinin və Qubadlı rayon Dəmirçilər kənd tam orta məktəbinin fəaliyyət göstərən ərazinin ətrafında ayrılmış ərazidə 300-dən çox ağac ekilib və tinglər suvarılıb.

Ağacəkmə aksiyası ilə bağlı fikirləri bölüşən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib ki, YAP Qubadlı rayon təşkilatının keçirdiyi aksiya partiyamızın 25 illiyi ilə bağlı tədbirlərin tərkib hissəsidir. A.Haxverdiyev "700 min ağac əkək" kampaniyasının 2018-ci ildə də davam edəcəyini, Qubadlı rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərdə ağac və bəzək bitkiləri ekiləcəyini deyib. Qeyd olunub ki, bu kampaniya həm də ölkəmizdə yaşillığın genişləndirilməsinə, ekoloji durumun daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.

"700 min ağac əkək"

YAP Cəlilabad rayon təşkilatı rayon ərazisində yaşıllaşdırma və ağacəkmə aksiyasını davam etdirir

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın irəli sürdüyü "700 min ağac əkək" kampaniyası çərçivəsində YAP Cəlilabad rayon təşkilatı rayon ərazisində yaşıllaşdırma və ağacəkmə aksiyasını davam etdirir. Ağacəkmə kampaniyasında, bir qayda olaraq, rayon təşkilatının şura üzvləri, qadınlar şurası və gənclər birliyinin üzvləri və fəalları, çoxsaylı partiya fəalları, ilk təşkilat sədrləri, ziyalılar, rayon meşə mühafizəsi və bərpası müəssisəsinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Dünən keçirilən ağacəkmə kampaniyasında Cəlilabad və Göytəpə şəhərlərinin mərkəzi küçələrinin ətrafında, park və meydanlarında Bakı-Astara magistral yolu boyunca 1500-dən çox müxtəlif ağaclar ekilmiş, əvvəllər ekilmiş ağaclarla qulluq edilmiş, sahələrdə təmizlik işləri aparılmışdır. Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsi və meşəətrafı kəndlərdə yaşayan partiya üzvləri, ziyalılar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə Cəlilabad və Göytəpə meşəbəyliyinin ərazisində mütəmadi olaraq ağacəkmə kampaniyası davam etdirilir, qoz, nar və tut ağacları ekilir. Cəlilabadda ağacəkmə kampaniyasının başlandığı 9 noyabrından indiyə kimi 4500-dən çox müxtəlif növlü ağac ekilmişdir. Yaşıllaşdırma mövsümünün sonuna qədər rayonda ağacəkmə aksiyalarının davamlı şəkildə keçirilməsi nəzərdə tutulmuşdur.



Z.BAYRAMOVA

20 Yanvar - xalqımızın qan yaddaşı

Dünən YAP Xaçmaz rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev İdeoloji Mərkəzində "20 Yanvar xalqımızın qan yaddaşıdır" mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransı giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədr müavini Sevinc Sədullayeva açaraq, 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə görülməli işlər və faciə ilə bağlı geniş məlumat verib. 20 Yanvar hadisəsinin Azərbaycan xalqının müstəqilliyi uğrunda qəhrəmanlıq mübarizəsi olduğunu qeyd edib. O bildirib ki, 20 Yanvar faciəsi xalqımızın tarixinə həkk olunan ən qanlı faciələrdəndir. Keçmiş Sovet imperiyası ordusu qarşısına silahsız və əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanlarıdır. O zaman yalnız Ümummilli Liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək, bəyanatla çıxış edib. Bu faciəyə ilk hüquqi qiymət də, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Sonra məktəblilərin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyyar Heydərov "Vətən, xalq yolunda ölənlərə ölü deməyin" mövzusunda, Cavad Mehmanov "20 Yanvar - xalqımızın qan yaddaşı" mövzusunda geniş məruzə ilə çıxış ediblər.



Tədbirdə digər çıxış edənlər bildirdilər ki, 20 Yanvar faciəsinin tariximizdə ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, müqəddəs əməl uğrunda, hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Ağır texnikadan və odlu silahlardan istifadə edilməklə, insanlığa qarşı törədilmiş terror aktı Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub.

Sonda gənclərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

NƏZAKƏT

Tərtərdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dünən 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı gənclər birliyinin və rayon Təhsil Şöbəsi ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə rayonun orta məktəblərinin gənc müəllimləri və yerli mətbuatın nümayəndələri iştirak ediblər. Öncə tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov 20 Yanvar faciəsinin tariximizdə təkə faciə kimi deyil, eyni zamanda, xalqın öz azadlığı və dövlət müstəqilliyi uğrunda apardığı mübarizə günü kimi də qeyd olunduğunu bildirib. Həmin günün uzun illər Sovet imperiyasının əsarətində yaşamış xalqın azadlıq səsinə ucaldığı və suverenliyi uğrunda cəsət nümayiş etdirdiyi şərəfli bir tarix olduğunu vurğulayıb. Qeyd edib ki, qanlı hadisənin ertəsi günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək, mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətləmin başvermə səbəblərini açıqlayıb, günahkarların adlarını cəsətlə dünyaya bəyan edib.



Sonra tədbirdə Qaraağacı kənd tam orta məktəbinin müəllimi Rəşad Qarayev, Təzəkənd kənd ümumtəhsil orta məktəbinin müəllimi Elçin Maqsudov, rayon Təhsil Şöbəsinin müdiri Surxay Mirzəyev, rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov və başqaları çıxış ediblər. Vurğulanıb ki, 20 Yanvar Azərbaycan tarixinin həm şərəfli, həm də faciəli tarixi kimi milli azadlıq hərəkatının başlanğıcı və müstəqilliyə doğru irəliləyişimizin əsası olub. Çıxışlarda qeyd olunub ki, 20 Yanvar faciəsinin mahiyyəti, başvermə səbəbləri və tariximizdəki rolu barədə məktəblərdə şagirdlərə geniş məlumat verilməsi daim diqqət mərkəzində saxlanılmalıdır.

ZÜMRÜD

İldə 200 mindən çox Türkiyə vətəndaşı Azərbaycana səfər edir

Azərbaycan Türkiyə vətəndaşlarının ən çox səfər etdiyi 10 ölkə arasındadır. AZƏRTAC Türkiyə saytlarına istinadla xəbər verir ki, Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) məlumatlarına görə, ötən il bu ölkədən Azərbaycana 212 min nəfər gəlib.

Rekord Turizm Səyahət Agentliyi idarə heyətinin sədri Mustafa Kiper qeyd edib ki, ildə 200 mindən çox türk vətəndaşı Azərbaycana yollanıb. 2016-cı ildə ümumilikdə 8 milyon 62 min türk xarici ölkəyə səfər edib. Səfərlərin bir qismi iş, təhsil və qohum ziyarəti olsa da, tətillə məqsəddə səfərlər də mühüm yer tutur. Ziyarətçilər paytaxt Bakıdan başqa, Sumqayıt, Mingəçevir, Gəncə kimi böyük şəhərlərə də üz tuturlar. Gürcüstan, Yunanıstan, Bolqarıstan, Almaniya, ABŞ, İran, İtaliya, Fransa, MDB ölkələri ən çox səfər edilən ölkələr sırasındadır.

17 yanvar 2018-ci il

Ermənistan Lavrovun bəyanatından vahiməyə düşüb

İşğalçı ölkə bütün mövqələrdə uduzmaqda davam edir

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həllinin yalnız tərəflər arasında çözümlə biləcəyi barədə verdiyi bəyanatı Ermənistanda ciddi narahatlığa səbəb olub. Bu barədə erməni analitiki Aram Amatuni "1in.am" saytındakı şərhində baş qaldıraraq narahatlığı açıq-aydın nümayiş etdirib. Erməni analitiki hesab edir ki, rəsmi Moskvanın münaqişənin həlli üçün planının olmaması onun digər planının - Ermənistan və Azərbaycana silah satışı istiqamətindəki biznes planının realizə olunmasına şərait yaradır. Bununla, o, demək istəyir ki, tərəflər, xüsusilə, Azərbaycan münaqişənin həlli istiqamətində aprel müharibəsini yenidən təkrarlaya bilər.

Ermənilərin təskinlikləri nəticə vermir və ölkədə formalaşmış anti-Rusiya meyilləri hazırda da davam edir

"Moskvanın ona görə planı yoxdur ki, o, aprel müharibəsini açıq-aydın gördü: Ermənistanın müdafiə olunması üçün minimal resursları var"-deyə yazan erməni analitiki bu məsələdə "Ermənistan ordusunun "döyüş qabiliyyəti"ni tərif etsə də, dolayısı yolla etiraf edib ki, bu ordu Azərbaycanın blits-qələbəsinə qarşı davam gətirmək gücündə deyil. Bu baxımdan, Aram Amatuni öz təhlilində təskinlik verərək, guya Ermənistanın digər dövlət resurslarının olduğunu iddia edib. Məsələn, "kənüllü arxa cəbhə"nin və "milli ordu"nun yaradılmasının mümkünlüyü barədə yazan analitik, məhz bu halda Rusiyanın yardımına ehtiyacın olmayacağını qeyd edir. Ancaq bu təskinliklər heç bir nəticəni vermir. Fakt həm də budur ki, məhz aprel müharibəsində işğalçı erməni silahlı qüvvələri, eləcə də, separatçılar tamamilə məğlub oldular, o cümlədən, bunu ermənilərin generalı və hərbi ekspertləri də etiraf etmək məcburiyyətindəydilər.

Onu da, qeyd edək ki, son dövrlər Ermənistanı formalaşmış anti-Rusiya meyilləri hazırda da davam edir. Görünür, bu səbəbdən, Rusiya Federasiyasının XİN rəhbərinin bəli bəyanatı işğalçı ölkədəki bu meyil daha da gücləndirib.

Aram Amatuni: "Putinlə Sarkisyanın keçirdiyi görüş, faktiki olaraq, Rusiya Federasiyasının "tənzimləmə proqramı"ndan imtina etməsinin dönüş nöqtəsi oldu"

Bununla yanaşı, erməni analitiki yazır ki, müəyyən hərbi-siyasi proseslər Rusiyanın bəzi yanaşmalarına yenidən baxmasına səbəb olub. "Baxmayaraq ki, apreldən sonra ay-



larda Moskva uğursuz strategiyasını "təmir" etməyə cəhd göstərdi, lakin sonradan anladı ki, bu, mümkün deyil, hətta strateji planda təhlükəlidir, artıq bu strateji yanaşmaları da dəyişdi"-deyə yazan Aram Amatuni bu dəyişikliklərin 2016-cı ilin avqust-sentyabr aylarında baş verdiyini qeyd edir: "Bu, Putinlə Sarkisyanın avqustun 10-da Moskvada keçirdiyi görüşüdür. Həmin görüşdə Putin bir tərəfdən, eyham vurdu ki, Ermənistan Rusiyadan əlavə iqtisadi dəstək almaq gözləntilərinə son qoymalıdır, başqa tərəfdən, Putin Serj Sarkisyanın bəzi siyasi azadlıqlarını da tanıdı. Nəzərə alsaq ki, bu görüş, iyul aylarında PPX alayında baş vermiş dramatik hadisələrdən bir neçə gün sonra keçirilib, açıq-aydın görünür ki, Putinlə Sarkisyanın keçirdiyi bu görüş faktiki olaraq, Rusiya Federasiyasının "tənzimləmə proqramı"ndan imtina etməsinin dönüş nöqtəsi oldu. Müəllif burada iddia edir ki, Yerevandakı PPX alayına hücumun baş verməsi Putin-Əliyev-Sarkisyan üçlüyünün Sankt-Peterburqdakı görüşündən sonra Rusiyanın informasiya məkanında torpaqların geri qaytarılması barədə razılığın əldə edilməsi xəbərlərinin artmasından sonra baş verib.

İqtisadi tənəzzül və cəbhədəki məğlubiyyətlər Ermənistanı qorxuda saxlayır

Beləliklə, Rusiya tərəfinin DQ münaqişəsinin həllinin yalnız tərəflər arasında baş tutacağını bəyan etməsinin ardınca, Ermənistan da tələşin baş qaldırması və bu fonda erməni analitiklərinin var-gəl etmələri də, sübut edir ki, əgər sözügedən faktor reallaşarsa, işğal altındakı torpaqlarımız qısa müddətdə erməni təcavüzündən azad oluna bilər.

Yeri gəlmişkən, Aram Amatuni bu xüsusda xatırladı: "2016-cı ilin sonlarında Serj Sarkisyanın Stepanakertdə (Xankəndində-R.N.)Ermənistandan olan mədəniyyət işçiləri ilə görüşündə Qarabağla bağlı danışıqların mövcud olmaması barədə dediyi fikirləri, eləcə də, bu mövzuda ciddi danışıqların avqustda baş tutduğunu bildirməsi məsələsində də, o, məhz Putinlə keçirdiyi Moskva görüşünü nəzərdə tutub".

Nəticə olaraq, fakt həm də budur ki, Ermənistan uzun illər Rusiyanın forpostu rolunu oynadıqdan sonra, indi də həmin mövqeyini tərk etməyə cəhdlər göstərir. Lakin bu addımı atmaq Ermənistan üçün qorxuludur. Bir tərəfdən iqtisadi tənəzzül, digər tərəfdən DQ münaqişəsində real məğlubiyyətə doğru istiqamət alması deyilənləri kifayət qədər təsdiq edir.

Rövşən NURƏDDİNOĞLU

Zaman-zaman bir sıra qərəzli və məkrli mövqeləri ilə seçilən xarici təşkilatlar, QHT-lər və fondlar Azərbaycanda söz və mətbuat azadlığı sahəsində əldə olunan uğurlara kölgə salmağa xidmət edən hesabatlar yayırlar. Bu günlər mötəbər qurum kimi dəyərləndirilən ATƏT-in media azadlığı üzrə ofisinin rəhbəri Harlem Dezir də eyni qərəzli açıqlama ilə çıxış edib. Söhbət etdiyimiz müsahiblərimiz səslənən fikirləri Qərbin demokratik institutlarının Azərbaycana qarşı növbəti qərəzi kimi qiymətləndirdilər.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov:

- ATƏT-in media azadlığı üzrə ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanla söz və mətbuat azadlığı ilə bağlı səsləndirdiyi fikirlər Qərbin demokratik institutlarının bir daha öz amplualarında olduğunu göstərir. Nədənə, ATƏT 25 ilə yaxındır ki, Qarabağ məsələsində heç vaxt ədalətli mövqə ortaya



dövlətimiz üçün əhəmiyyətli hadisələrin planlaşdırıldığı məqamlarda geniş vüsət alır. ATƏT-in media azadlığı üzrə ofisinin rəhbərinin bu müsahibəsi də, məhz buna hesablanıb. Müsahibədə 2018-ci il prezident seçkilərinin azad media və namizədlərin kütləvi informasiya vasitələrinə çıxışının olmadığı bir mühitdə gedəcəyi ilə bağlı iddialar səslənir. Bu gün Azərbaycan əhalisinin 82 faizinin internetə çıxışının olduğu bir məqamda bu iddianı səsləndirmək gülünc görünür. Media və sosial şəbəkələr üzrə araşdırmalar zamanı, məlum olub ki, KİV-də gedən materiallara müraciətlərin 50 faizindən artığı, məhz sosial şəbəkələr vasitəsi ilə həyata keçirilir. Avropalı ekspertlərin də, sosial şəbəkələrin effektivliyini ənənəvi mediadan üstün olduğunu dəfələrlə qeyd etməsinə nəzərə alsaq, belə bir sual yaranır: söz və məlumat azadlığı deyəndə, ATƏT-in media azadlığı üzrə ofisi nəyi nəzərdə tutur? Ölkədə sosial şəbəkələrə heç bir məhdudiyət

Qərbin demokratik institutları dəyişməz ampuadadır

"Cənab Harlemi həqiqət yox, sadəcə, siyasi sifarişini yerinə yetirmək düşündürüb"

qoymur. Bir milyondan çox məcburi köçkünün hüquqlarının pozulmasından danışmır, işğal faktorunu qabartmır, Ermənistanla qarşı heç bir təzyiq metodundan istifadə etmir. Amma Azərbaycana qarşı qərəzli fikirləri daim səsləndirir. Azərbaycanda bu gün kifayət qədər media orqanı fəaliyyət göstərir və bunların içərisində elektron media daha çoxdur. Cənab Harlem, heç olmasa, qərəzli fikirlərini səsləndirəndə media saytlarının birinə baxıbmi? Azərbaycan mediasını tədqiq edibmi? Təbii ki, yox. Çünki cənab Harlemi həqiqət yox, sadəcə, siyasi sifarişini yerinə yetirmək düşündürüb. 2018-ci il Azərbaycanda seçki illidir, bunların məqsədi yəne də siyasi böhran yaratmaq və Azərbaycan dövlətinə təzyiq etməkdən ibarətdir. Əgər belə olmasaydı, Azərbaycanda təkcə sosial şəbəkələrə baxmaqla, söz azadlığının olub-olmamasına qiymət vermək olar. Bu gün Azərbaycanda sosial şəbəkələrə məhdudiyət yoxdur və hər bir kəs də sərbəst surətdə öz fikirlərini deyir. Sadəcə, Qərb həmişə olduğu kimi, insan hüquqları və söz azadlıqları şüarlarını əllərində bayraq edərək, dövlətlərə qarşı çirkin təzyiq vasitəsinə çevirib. Əgər bu, belə olmasaydı, onlar ədalətli mövqə sərgiləmək istəsəydilər, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarından daha çox danışmalı idilər və hər hansısa bir xarici kəşfiyyat agentlərini müdafiə etməzdilər.

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə:

- Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı müxtəlif qərəzli bəyanatlar verməyə öyrəşiblər. Əvvəllər bu bəyanatlar diplomatik formada əks olunurdu. Çox təəssüf ki, bu gün müxtəlif superqüvvələr öz maraqlarının açıq formada dikte etmək yolunu seçiblər. Azərbaycana qarşı da bu mövqə, xüsusən,

tətbiq edilmir. Yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir. İstənilən şəxs sərbəst formada heç bir icazə almadan və qeydiyyat üçün müraciət etmədən xəbər saytları, internet televiziya yaradır və sərbəst formada fəaliyyət göstərir. Avropalı nümayəndələr jurnalistikada reketçiliyi, yoxsa hər hansı ölkələrdən vəsait alaraq, dövlətçiliyə və milli maraqlara qarşı mübarizə aparacağı təşviq edirlər? Bu qərəzin nədən qaynaqlandığına gəlincə isə, fikrimcə, ölkədə seçkiərəfəsi müxtəlif anti-Azərbaycan qüvvələrin mətbəxində hazırlanan bir layihənin tərkib hissəsidir. Bu qüvvələr Azərbaycanda öz maraqlarını təmin etmək istəyən bəzi xarici ölkələr və erməni lobbisindən ibarətdir. Təəssüflər olsun ki, bəzi azərbaycanlılar bu məkrli niyyətin həyata keçirilməsində həmin qüvvələrə alət olurlar.

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:

- Bildiyiniz kimi, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Azərbaycan dövlətinin əldə etdiyi uğurları görmək istəməyən xaricdə olan müəyyən maraqlı qüvvələr çalışırlar ki, bu cür realığı özündə əks etdirməyən fikirlər səsləndirməklə ictimai rəyde müəyyən suallar yaratsınlar. Ancaq onların nə deməsindən asılı olmayaraq, Azərbaycan dövləti öz işindədir. Azərbaycanda hər bir insanın hüquqları və azadlıqları təmin olunur. Əlbəttə ki, bütün bunları görmək istəməyən, məkrli qüvvələr var. Bölgədə müəyyən siyasi maraqları olan və müəyyən siyasi maraqları həyata keçirmək istəyən bəzi qüvvələr, beynəlxalq təşkilatlar zaman-zaman Azərbaycana bu kimi məsələlərlə ilə təzyiq göstərməyə çalışırlar. ATƏT-in media azadlığı üzrə ofisinin rəhbəri Harlem Dezir ölkəmiz haqqında belə bir fikri ifadə etməsi, heç bir həqiqəti özündə əks etdirmir. Qısası, bu, qərəzdən başqa bir şey deyil.

GÜLYANƏ

Ermənistanda taksi sürücüləri də ayağa qalxdı

İrevanda taksi sürücüləri tətillər elan ediblər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, paytaxtın cənub-qərb bölgəsində bir neçə marşrut xəttinə xidmət edən sürücülər yanvarın 16-da səhər işə gəlməyiblər. Onlar dizel yanacağının qiymətinin artmasına görə, gəlirlərinin azalmasından şikayət edirlər.



Müxalifətin dağılmasının kökündə aparılan yanlış siyasət dayanır

Daxili çekişmələrlə zəngin olan müxalifət partiyalarının, bu səbəbdən, qopmalara və parçalanmalara məruz qalmaları faktıdır. Araşdırmalara və proseslərə əsasən, demək olar ki, daha çox itkilərə AXCP və Müsavat partiyaları məruz qalırlar. Səbəb də partiya sədrlərinin yanlış, xalqa və dövlətə zidd siyasət aparmalarıdır. Dəfələrlə istər sırası cəbhəçi, istərsə də müsavatçılar rəhbərliyin siyasi fəaliyyətlərində dəyişikliklər edilməsinin zəruriliyini bildirsələr də, təkəbbür və özünə vurğunluq İsa Qəmbərin, Əli Kərimlinin, Arif Hacılinin və digərlərinin siyasi kurslarında dəyişiklik etməyə imkan verməyib.

Müxaliflərdə təkəbbür və özünə vurğunluq hökm sürür

Baxmayaraq ki, istefalar baş verir. Amma bu, o dərəcədə sözügedən şəxslər üçün narahatlıq yaratmır, çünki bir özlərindən və qovluqlarından ibarət partiyalarda qalsalar belə, bu, onları qane edəcək. Yene də xaricdən onlara maliyyə yardımları verəcək, daxildəki məkrli qruplar pozuculuğa xidmət edən aksiyaların keçirilməsinə dəstək verəcəklər. Fikir verin, 2000-ci il avqustun 18-də AXCP iki yerə - Ə.Kərimlinin və Mirəhməd Mirəlioğlunun partiyalarına bölündü. Sonrakı mərhələdə Ə.Kərimlinin rəhbərlik etdiyi təşkilat Qüdrət Həsənzadənin, Fazil Qəzənfəroğlunun, Asim Mollazadənin və digərlərinin qollarına ayrıldı. İki il öncə Razi Nurullayev Ə.Kərimlindən ayrılaraq, əsl AXCP-yə iddia etdiyini bəyan etdi. Bu gün də R.Nurullayev iddiasında qalmaqdadır. Bəzən mətbuat hansının əsl AXCP olması ilə bağlı suallar qurur, müzakirələr aparır.

Qaragüruh müxalifət məhvə məhkumdur

R.Nurullayev "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, AXCP-nin kolleqial orqanlarında təmsil olunan insanların əsas hissəsi onların qurduqları təşkilatlarda təmsil olunurlar. Ə.Kərimli AXCP-nin dağıl-



masının əsas günahkarlarından olduğundan, onun bu partiyanın adına iddia etməsi əhəmiyyətsizdir. Ə.Kərimli də R.Nurullayevin mətbuata açıqlamalarını absurd hesab edərək, əsl AXCP-nin onların partiyasının olduğunu bildirir.

Söz yox ki, bu məsələ ziddiyyət doğurduğundan, Ədliyyə Nazirliyinin müvafiq şəbələrini mətbuatın baş sındırdığı bu suallara aydınlıq gətirməlidir. Yəqin ki, eyni problem Qubad İbadoğlunun rəhbərlik etdiyi təşkilatla A.Hacılinin başqan olduğu partiyada da cərəyan etdiyindən, müxalifət düşərgəsində ciddi problemlərin yaşandığını demək olar. Nəzərə almaq lazımdır ki, bir qədər əvvəl eks-spiker Rəsul Quliyevin təmsil olunduğu ADP də iki yerə parçalanmışdı. Eyni proses M.Mirəlioğlunun rəhbərlik etdiyi KXCP və İqbal Ağazadənin sədr olduğu "Ümid" partiyasında da yaşanmışdır.

Bəla bütün müxalifət partiyalarını əhatə edir

Bütün bunlara əsaslanaraq, demək olar ki, loru dillə desək, əksər müxalifət partiyalarını söküb yenidən qurmağa ehtiyac var. Bu, mümkün olmadıqda, günlərini və ömürlərini sədrlik kreslosunda keçirən partiya sədrləri yeniləri ilə əvəz edilməlidir. Düzdür, bu məsələ də çətin və mümkünsüz görünür. Çünki partiya sədrləri sədrlik kreslosuna gəlir mənbəyi kimi baxırlar. Amma nə olur-olsun, müxalifətin dağılmasının və gərəksiz bir qrupa çevrilməsinin aradan qaldırılması üçün ya istefa, ya da yenidən formalaşma lazımdır. Əks halda, parçalanma prosesini başa vurmaqda olan müxalifət partiyaları dağılma mərhələsinə adlanacaq.

İ.Əliyev

Hələ 2013-cü ildə keçirilən prezident seçkilərində sarsıdıcı məğlubiyyətə uğrayan AXCP və Müsavat kimi partiyalar arasında yaranmış dərin böhran hazırda da davam edir və həmin böhran, necə deyirlər, seçkilərdən-seçkilərə qədər uzanır. Bu baxımdan, 2018-ci il seçkilərinə elə də çox vaxtın qalmaqda olduğunu alarsaq, bu amilin öz təsdiqini tapdığını deyə bilərik. "Milli Şura" kontekstində siyasi dividend axtarışında olan AXCP sədri Əli Kərimlinin Müsavat başqanı Arif Hacıliyə münasibət-



2018-ci il seçkiləri AXCP və Müsavata nə vəd edir?

Yaxud siyasətdə qalmağın sıfıra bərabər olan yüz faizlik ehtimalı

dəki düşmənçiliyi, qarşı tərəfin də bənzər baxışı bu deyilənləri kifayət qədər sübuta yetirir.

Maraqlıdır ki, müxalifətdə olan siyasi partiya sədrləri də, etiraf edirlər ki, AXCP - Müsavat qarşılıqlı əlaqədə əsas məqsəd anti-Azərbaycan dairələrin ölkəmizdə çətinlik yaratmaq üçün ayırdığı qrantdan daha çox qamarlamaqdır. Belə ki, ölkəmizin inkişafını, beynəlxalq aləmə sürətli inteqrasiyasını və müxtəlif sahələrdə reytinginin yüksəlməsini qəbul etmək istəməyən Müsavat və AXCP rəhbərlərinin qarşılıqlı artıq konstruktiv müxalifət nümayəndələrini də tənqit edirlər.

ASDP sədri Araz Əlizadə: "Hər ikisi də oğrudur"

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə bu iki partiya arasındakı münaqişənin yaranma səbəblərinə münasibət bildirərkən, deyib ki, AXCP və Müsavat partiyası rəhbərlərinin siyasi mədəniyyətləri olsaydı, çoxdan siyasətdən gedərdilər.

Hələ 2013-cü ildəki prezident seçkiləri ərəfəsində Müsavat partiyasının "Milli Şura"dan çıxmasından sonra AXCP ilə münaqişələrinin kəskinləşməsinə münasibət bildiren A.Əlizadə bildirib ki, onlar, məhz bu kimi uğursuz gündəmdə qalmağa çalışırlar: "Belə bir atalar misalı var: "Oğru elə qışqırdı ki, doğrunun bağı çatladı". Amma Müsavat ilə AXCP-yə gəldikdə, burada "oğru elə qışqırır ki, oğrunun bağı çatlayır". Yəni burada doğru yoxdur, hər ikisi də oğrudur". ASDP sədri vurğulayıb ki, bu iki partiya arasında münaqişələrin bu cür olmasının çox sadə izahı var: "Bu insanların savadı, dünyagörüşü ambisiyalarından qat-qat aşağıdır. İndiki halda, anlayırlar ki, heç bir ictimai dəstəkləri yoxdur. Bu səbəbdən, gündəmdə qalmaq üçün min cür hoqqadan çıxırlar".

ADP sədri Sərdar Cəlaloğlu: "Ziddiyyətlər qaçılmazdır"

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə AXCP və Müsavat arasında uzun illərdən bəri davam edən gərginliyi qrup və fərdi maraqların önə çəkilməsi ilə izah edir. Onun qənaətinə görə, belə olan halda, ziddiyyətlər qaçılmaz olur. S.Cəlaloğlunun fikrincə, bu iki partiya daxilində gərginliyin son həddə çatması müxalifət düşərgəsində də çoxlarına bəllidir. Partiya sədri deyib ki, AXCP və Müsavatın vaxtilə "İctimai Palata"dakı, sonradan isə "Milli Şura"dakı münasibətini "mehriban düşmən" kimi obrazlı xarakterizə etməmək də, bu süni

birliklərinin qeyri-səmimi olduğu daha öncədən də göz qabağındaydı, bu gün də belədir. Bu, cəmiyyətə də bəllidir. Müxalifətin bu qurumlarda birləşməməsinin əsas səbəbi də həmin gərginlikdir".

AMİP rəsmisi Əli Orucov: "Bir-birini ən kəskin şəkildə rüsvay edirlər"

Azərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov da bu məsələ ilə əlaqədə açıqlama verərkən deyib ki, AXCP-Müsavat qarşılıqlı birinci dəfə deyil və

sonuncu da olmayacaq. AXCP ilə Müsavat arasındakı münaqişənin diqqətçəkən məqamlarından biri də budur ki, bu iki partiya arasındakı ən gərgin münasibətlər, məhz seçkilərin keçirildiyi dövrə təsadüf edir. Arxada qalan seçkilərin tarixinə nəzər salsaq, görürük ki, bu partiyalar seçkilərə guya birgə qatılmaq üçün əvvəlcədən qondarma bir qurum yaradırlar. Seçki yaxınlaşanda isə hansı partiyanın birinci olacağı barədə mübahisələr başlanır. Birincilik davasında da heç də əsas məqsədin seçkilərdə qalib gəlməsi deyil. Seçkilər ərəfəsində radikal müxalifəti ortalığa atan ermənipərəst dairələr hakimiyyətin əleyhinə daha çox iftira atanlara çirklə pullardan çox pay ayıracağını deyir. AXCP ilə Müsavat partiyası rəhbərlərinin isə əsas davası bu çirklə pullardan kimin daha çox qamarlaması üstündə baş verir. Dünənə qədər birlik götürülməsi yaratmaq istəyən bu iki partiya mənsubları sonradan bir-birini ən kəskin şəkildə rüsvay edirlər. Hətta kimlərsə verdikləri pullar hesabına mövqələrini, simalarını tez-tez dəyişmələrini, dünün birinin, bu gün isə başqa birisinin arxasına düşdüklerini də açıq şəkildə bəyan edirlər.

Sabiq müsavatçı Azər Ayxan: "Əli Kərimli bunun maaşını kəssin, görün nə biabırçılıqlar edir"

Yeri gəlmişkən, vaxtilə Müsavat partiyasının aparıcı üzvlərindən olmuş, hazırda bu partiya ilə əlaqələrini kəsən "Yeni Müsavat" qəzetinin baş redaktorunun müavini Azər Ayxan, hələ bir müddət öncə cəbhəçilərlə müsavatçılar arasında baş verən qalmaqalları sosial şəbəkədə bu cür izah etmişdi: "AXCP sədrinin müavini Nurrəddin Məmmədli kimi adamın müxalifətçilikdən, əqiddən, haqdan və ədalətdən danışmağa haqqı yoxdur. N.Məmmədli öz liderini və partiya sədrini 500 dollarlıq maaşa satıb aradan çıxan birisidir. 2003-cü ildə S.Cəlaloğlu türmədə ola-ola N.Məmmədli bütün mənəvi hədləri aşaraq, ADP-dən AXCP-yə gəldi. Bunun da bir səbəbi var idi: seçkidən sonra R.Quliyev buna verdiyi aylıq məvacibi dayandırmışdı. Bu 500 dollarlıq siyasət müzduru da, ilk fürsətdə, aradan çıxdı...Sabah Ə.Kərimli bunun maaşını kəssin, görün nə biabırçılıqlar edir. Bu adama heç AXCP-də də hörmət qoymurlar. Kim kafini durultmaq istəyə, onu elə salıb əylənir".

Göründüyü kimi, AXCP - Müsavat qarşılıqlı ərəfəsində ən gərgin mərhələyə qədəm qoyub. Seçkilərdən sonra isə hər iki partiyanın siyasi arenada qala bilməsi ehtimalı sıfıra bərabər olacaq.

RÖVŞƏN

Qoşunların təmas xəttində keçirilən monitoring insidentsiz başa çatıb

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitoring insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitoringi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitoringi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster aparıblar.



15 gündə 100 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb



Republikanın daxili işlər orqanları cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günündə güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 100 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 16 kiloqramdan çox heroin, 32 kiloqrama yaxın tiryək və 53 kiloqrama yaxın mariyuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Həmçinin psixotrop tərkibli 2 min ədəd "Metadon" və 210 ədəd "Preqabalin" həb və kapsulları da aşkarlanaraq götürülüb. Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.

17 yanvar 2018-ci il

Müsavat partiyaşında intriqalar, ambisiyalar və xaos

Hər seçkiöncəsi müxalifətdaxili qarşidurmalar özünü daha qabarıq şəkildə büruzə verir və bu, yalnız partiyalar arası deyil, hətta eyni bir qurum daxilində də fikir ayrılıqları, narazılıqlar, bəzən isə parçalanmalar müşahidə olunur. Mövqe və şəxsi mənafə məsələsi ortaya çıxdığı bir məqamda əqidə ortaqlığı, düşüncə, məfkurə anlayışları ikinci plana keçir, milli maraqlar, demokratiya və bu kimi ali prinsiplər yada da düşür. Təhqir və hədyanlar biri digərini əvəz edir, gözdənsalma kampaniyası da öz fəaliyyətini, nəyin bahasına olursa-olsun, dayandırır. Şəxsi maraqlar müzakirə mövzusu olduğu zaman digər bütün məqamların kölgədə qalması müxalifət düşərgəsi ənənələrinin ana xətidir və bundan sonra da hər hansı funksionerin bu ənənələri pozacağına güman belə yoxdur.



seçki ilə əlaqədar müəyyən addımların atılması ilə bağlı partiyanın təklifləri var və Müsavat partiyası 2018-ci il prezident seçkilərində iştirak edəcəksə, bu seçkilərə partiyanın keçmiş başqanı İ.Qəmbərin namizədliyi ilə qatılması planlaşdırılır. Başda Hacılinin özü olmaqla, hər bir müavin də ayrı-ayrılıqda, cari il keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə namizədliyi

irəli sürmək kimi də bir iddiadadırlar. Faktları sadələdici bitmək bilmir və bu gün İsa Qəmbərin bu il keçirilməsi nəzərdə tutulan prezident seçkilərində namizədliyi dəstəklədiyini bəyan edən A.Hacılı da, çox güman ki, eks başqanı yox, yalnız özünü düşünür. Lakin uzun illər Azərbaycan müxalifətində əsas fiqurlardan biri olan, 2003-cü il müxalifətin əsas namizədi olaraq prezident seçkilərində namizədliyi irəli sürərək acınacaqlı məğlubiyyətlə barışan, bundan sonra da illər boyu uğursuzluqlarla qarşılaşan İ.Qəmbərin 2014-cü ildə A.Hacılıni öz varisi adlandırması və öz yerinə təyin etməsi qarşılığında hələ ki, başqanın eks başqanı dəstəkləməsi formal xarakter daşıya bilər. Yəni nəinki belə bir məqama, hətta bu vəzifəyə namizədlik adına belə özünün deyil, digər birinin irəli sürülməsi təkəcə Müsavat yox, ümumilikdə, müxalifət düşərgəsinin şəxsi mənafə və ambisiya ənənələrinə tamamilə ziddir. Hacı İ.Qəmbərin layihəsi idi və məhz İ.Qəmbərin dəstəyi sayəsində o, çox çətinliklə qələbə çalaraq Müsavat başqanı oldu. "Qurultayda verilən qərara əsasən, 2018-ci il prezident seçkisinə niyə Müsavat başqanı, yeni siz yox, İ.Qəmbərin namizədliyi irəli sürüldü" sualına A.Hacılınin, İ.Qəmbər Azərbaycanın ən təsirli siyasi xadimlərindən biridir" cavabı verməsi, onu deməyə əsas verir ki, həmişə olduğu kimi, hələ də Hacılinin kölgəsinə sığınır və onun senarisini icra edir. Prezidentliyə namizəd olmaq üçün İ.Qəmbəri özündən daha uğurlu namizəd hesab edən A.Hacılı onun siyasi təcrübəsinin, seçicilərdən səs almaq imkanlarının özündən daha üstün olduğunu dilə gətirməklə, əslində, Müsavatın keçmiş başqanına sədaqətli olduğunu nümayiş etdirməyə və afişələşdirməyə çalışır.

Son günlər məlum oldu ki, İ.Qəmbərin səhəti ilə bağlı problemlər yaranıb və eks başqan hazırda müalicə alır. Belə bir durumda, yeni sağlamlıq durumu ilə əlaqədar olaraq İ.Qəmbərin seçkilərdə iştirak edib-etməyəcəyi də müəmmalı məsələ olaraq ortaya çıxır. Amma çox güman ki, belə bir məqamda A.Hacılınin gizli saxladığı istək və arzuları, şəxsi maraqlardan, ambisiyalardan irəli gələn iddiaları ortaya çıxı bilər və ictimaiyyətə bəyan edilə bilər ki, Müsavat nümayəndəsi olaraq Hacılinin seçkilərdə namizədliyi irəli sürüləcək. Çünki hazırkı başqanın özü olduğu halda, İ.Qəmbərin namizəd kimi qeydə alınması, A.Hacılınin heç ürəyincə deyil və bu narazı görkəminin haçansa, hansı səbəbdənsə ortaya çıxacağı ehtimal yox, reallıqdır. Müsavat partiyasının ənənələrini xatırladıqda, görürük ki, bu qurum daim cəmiyyəti düşündürən, milli maraqlar, dövlətçilik maraqları deyil, şəxsi maraqlar uğrunda mücadilə ilə gündəmi zəbt edib və bundan sonra belə olmayacağını fərz etmək belə mümkünsüzdür. Çünki bu partiya daxilində intriqalar, ambisiyalar və xaos hökm sürür.

İnam HACIYEV

Müxalifət düşərgəsində antipatiya hökm sürür

"Vahid namizəd" uğrunda mübarizənin hər məqamdan üstün olması fonunda, Müsavatın qondarma "Milli Şura", AXCP ilə didişmələrinin şahidiyik. Hətta ən xırda siyasi dividendi bölüşməmək üçün "şura"nın digər partiyaları belə öz aksiyalarına dəvət etməmələri də diqqətdən kənar deyil. Digərlərinin isə bu dəvətsiz mitinq marağ göstərməmələri də, bunu son dərəcə çılpaqlığı ilə ictimaiyyətdən, hətta gizlətməmələri də adi hala çevrilib. Sanki bu, belə olmalıdır və hər bir partiya, siyasi qurum öz fəaliyyətinə digərinin qarışmasını şəxsi işinə, yaxud biznesinə müdaxilə kimi başa düşür və bunu qəbul edə bilmir. Məsələn, müsavatçılardan kimsənin AXCP, yaxud "Milli Şura" deyilən qondarma qurum üzvləri ilə əməkdaşlığı partiyanın divanında müzakirə mövzusunə çevrilir və partiyadaşlarına qarşı qaralama kampaniyasına start verilir. Hətta partiyadan xaric edilməsi məsələsi də gündəmə gəlir. Müavini Əli Kərimli ilə əməkdaşlıq etdiyi üçün başqanı A.Hacılı az qala ayda bir dəfə özünə müavin seçir. Məsələnin kökündə uydurma, yaxud utopik də olsa, mövqe və məqamları bölüşməmək, ambisiyalar və hətta qısqanclıq dayanır. Bu vəziyyətdən sui-istifadə edən "Milli Şura" isə, özünü "ana müxalifət" kimi təqdim etməkdə davam edir, diqqəti özünə çəkməyə çalışır, özünü siyasi müstəvidə fəal qurum kimi sırımağa cəhd edir. Keçmiş "müttəfiqlər" bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər və hansısa əməkdaşlıq barədə uydurmalar, nağıllar artıq partiya üzvlərinə belə inandırıcı görünmür.

Müsavat daxilində qarşidurmalar və mövqe uğrunda mübarizələr davam edir

Tofiq Yaqublunun Müsavatın A.Hacılı qanadının ümumi siyasətinə qarşı fəaliyyəti partiya rəhbərliyindəki şəxslərin xoşuna gəlmir. Onun "Milli Şura"nın üzvlü olaraq qalması T.Yaqublunu A.Hacılı güruhunun qəzəbinə gətirən səbəblərdir. Eyni zamanda, partiya daxilində hazırkı başqanı A.Hacılı, başqanı müavini Tofiq Yaqublu və daha bir başqanı müavini Yadigar Sadiqovun rəhbərlik etdiyi müxtəlif qrupların meydana gəldiyi də inkar edilə bilməz. Bu şəxslərin hər birinin başqanlığa iddiaçı olmaları da günün reallığıdır. Baxmayaraq ki, Müsavat partiyasının başqanı A.Hacılı Müsavatda seçki işi ilə məşğul olan xüsusi strukturların mövcud olduğundan xəbər verərək, bildirir ki,

Rəsul Quliyev ölkə müxalifətini yararsız və tör-töküntü adlandırırsa...

Bu il keçiriləcək prezident seçkiləri ərəfəsi müxalifət düşərgəsində yeni ziddiyyətlər və qarşidurmalar üzə çıxır. Daha çox qarşidurma və ikitirlik Müsavat, AXCP, ADP və "Milli Şura" daxilində hökm sürür. Çünki bu partiyalar və qurum daxilində "vahid namizəd" olmaq uğrunda amansız mübarizə, ümumilikdə müxalifət düşərgəsində həlli mümkün olmayan ciddi problemlər yaradıb.

Bəzi ekspertlər vəziyyətin bu formada davam edəcəyi təqdirdə, bunun partiyalardan yeni qopmaların yaranmasına gətirib çıxaracağını bildirirlər. Böyük Qurtuluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, ölkəsinde baş verən xırda nöqsanları global problem kimi işğirdib, hansısa xarici qərəzli təşkilata çatdırmaq satqınlıdan başqa bir şey deyil: "Hər bir ölkənin inkişafı üçün güclü müxalifətin olması mühüm şərtlərdən biridir. Bütün inkişaf etmiş ölkələrin təcrübəsi də bunu təsdiq edir. İqtidarla müxalifət partiyaları arasında siyasi mübarizənin, sağlam rəqabətin olması təbii. Ancaq ölkə mənafeyi, vətən marağı bütün siyasi çıxarların fəvqində dayanmalı və üstün tutulmalıdır. Çox təəssüf ki, bizdə bu ənənə hələ də formalaşmayıb. Müxalifət nümayəndələrinin öz ölkəsindən xarici dövlət və təşkilatlara şikayət etməsi yolverilən davranış deyil. Qardaş Türkiyənin təcrübəsi, bu baxımdan bizim üçün örnək olmalıdır. Bu yaxınlarda NATO-nun təlimlərində Türkiyə prezidenti R.T. Ərdöğən və Atatürkün hədəf seçilməsi hadisəsində ən sət reaksiya, məhz daxilə iqtidarla barışmaz mövqedə dayanan ana müxalifət partiyası olan CHP rəhbərliyindən gəldi. Təəssüf ki, siyasi ehtiraslar, vəzifə və mənəşə hərisliyi bizdə də bu ənənənin formalaşmasına, hələ ki, imkan vermir".

"GAP" lideri Rəsul Quliyev iddia edir ki, Azərbaycana gəlib, seçkilərdə müxalifətin namizədi kimi iştirak edəcək. Sizcə, onda bu cəsarət ola bilermi" sualına "BQP" funksioneri, cavab olaraq bildirdi ki, R.Quliyevin partiyasının adı "Gələcək Azərbaycan" olsa da, bəri başdan demək olar ki, sədri Azərbaycana gəlməyəcək: "Çünki əvvəlki illərdə, dəfələrlə bəyan etməsinə baxmayaraq, o, bunu etməyə cəsarət etmədi. R.Quliyev ölkə müxalifətini yararsız və tör-töküntü adlandırırsa, bunu müxalifətarası ziddiyyətlərin nəticəsi kimi qəbul etmək lazımdır. Çünki R.Quliyev bütün müxalifət təşkilatlarını onun ətrafında birləşməsinə istəyir. Bəzi müxalifət təmsilçiləri özləri də bu istəkdə olduqları üçün buna bənzər epitetlərlə onu günahlandırır. Müxalifətin daha ciddi problemi birinin digərini qəbul etməməsi, bir-birinin ünvanına ittihamlar yağdırması, hər biri özünü daha layiqli lider, daha fenomen fiqur, partiyasını isə əvəzolunmaz təşkilat kimi qəbul etməyə çalışması və birincilik xəstəliyindən əl çəkməmələridir. Onların yarıtmaq siyasətinin nəticəsidir ki, bu gün müxalifət dağınıq, gücsüz və parçalanmış vəziyyətdədir".

Ə.Əliyevin sözlərinə görə, müxalifətin bir araya gəlməməsinin, birləşə bilməməsinin səbəbi, kağız üzərində qalan ideoloji-siyasi dəyərlərlə deyil, lider görünmək, başçı olmaq, əsas müxalifət partiyası olmaq iddiası ilə bağlıdır: "Bu səbəbdəndir ki, Azərbaycanda müxalif partiyaları və liderlər heç vaxt uzun müddət bir mövqeyə, ortaq məxrəcə gələ bilməyiblər. Özlərini ciddi müxalifət adlandıran partiyaların arasında ziddiyyətlərin ən pik nöqtəsi, məhz seçkilər ərəfəsində özünü göstərir. Ötən illərin təcrübəsindən çıxış etsək, bu dəfə də, məhz belə olcağını əvvəlcədən demək mümkündür. Bir-birinə güzəştə getməmək müxalifət partiyalarına rəhbərlik edən şəxslərin xarakterik xüsusiyyətinə çevrilib. Seçkilər öncəsi bir-biri ilə danışıqlar aparıb, dialoqa gedib, hansısa qurum yaratmaq haqqında razılığa gəlsələr də, seçki ərəfəsində narazılıqları, qarşidurmaları başlayır və bir-birilərini ittiham edirlər. Bir, iki ilin deyil, dördüdə bir əsrin təcrübəsi, onu deməyə əsas verir ki, bu dəfə də fərqli heç bir şey baş verməyəcək".

GÜLYANƏ

Keyli miqdarda mobil telefon və siqaret aşkarlanıb

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Köprü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

SİA-nın məlumatına görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa buferinin içərisində 1 ədəd "X-inova", 7 ədəd "H-Mobile", 41 ədəd "Nokia" markalı mobil telefonlar, 150 ədəd yükləyici aşkarlanıb. Daha sonra, avtomobilin yük yerində isə sağ və sol yan tərəf örtüyünün altında 1800 ədəd "Marlboro" adlı aksiz markasız siqaret aşkar edilmiş. Faktla bağlı araşdırma aparılır.

Misirdə tarixi artefaktları oğurlayanları ömürlük həbs cəzası gözləyir

Misirdə tarixi artefaktların, qədim abidələrin müəyyən hissələrinin oğurluğu, ölkədən çıxarılması ilə məşğul olan şəxslərə ömürlük həbs cəzası və 500 min dollara qədər cərimə tətbiq olunacaq. AZƏRTAC xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, bu barədə ölkə parlamentinin qəbul etdiyi qərarda deyilir. Sənəddə qeyd olunur ki, tarixi artefaktları və qədim abidələri oğurlayan şəxslər Misirin mədəni irsinin əsas düşmənləridir və bu cinayətləri törəndələrə qarşı cəzalar sərtləşdirilməlidir. Qeyd edək ki, bu qərara qədər belə cinayətlər törəndələr 7 il azadlıqdan məhrum edilir və 50 min dollara qədər cərimə olunurdular.



Şərəf, ləyaqət, milli şərəf və milli ləyaqət

Azərbaycan Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikası Konstitusiyasına əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. İnsan üçün həvə və su kimi vacib olan amillərin sırasına onun şərəf və ləyaqətinin qorunub saxlanması da daxildir. İnsan üçün ləyaqətini və şərəfini itirmək qədar mənəvi sarsıntı gətirən başqa bir hal təsəvvür etmək çətindir. Şərəf və ləyaqət anlayışı geniş mənada daşıyır. Şərəfli və ləyaqətli o kəslər hesab edilir ki, mənəviyyətə sağlam, əqidəli və məsləhətli olmaqla, öz əxlaqına və vətəninə bağlıdırlar.

Vətənin şərəfini öz şərəfləri, uğursuzluğunu isə öz şəxsi uğursuzluqları hesab edirlər. Şərəfli və ləyaqətli olanların sözləri ilə əməlləri birbirindən fərqlənir, onlar öz xeyirxahlıqları və davranışları ilə seçilir. Qeyd edilən şərtlərə sahib olan hər bir kəsin şərəf və ləyaqətinin alçaldılmasına qanun heç bir vəchlə yol vermir. Konstitusiya müəyyən edir ki, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Həmçinin, göstərilir ki, heç kəsə işgəncə və əzab verilə bilməz, heç bir kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. Əsas Qanunun 60-cı maddəsi respublikada yaşayan insanların hüquqlarının müdafiəsini təmin edir.

Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan, heç kəsin üzərində tibbi-elmi və başqa təcrübələr aparıla bilməz. 24 dekabr 2002-ci il tarixdə qəbul edilmiş "Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiyası Qanununun 2-ci maddəsində məhdudlaşdırılması qadağan olunan insan hüquqları siyahısına digər hüquqlarla bərabər Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin III hissəsində təsbit olunmuş heç kəsə işgəncə və əzab verilə bilməməsi, heç kəsin insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməməsi, özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməməsi hüququ daxil edilmiş və bu hüquqların məhdudlaşdırılması və onlara dair qeyd-şərtlərin edilməsi düzünə göstərişlə qadağan edilmişdir.

"İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli Fərmanında deyilir: "Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin insan hüquqlarına dair 1948-ci il 10 dekabr tarixli ümumi bəyannaməsinin qəbul edilməsinin 50 illiyi ananasında ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi və insan hüquqlarını qorumaq sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə qərara alıram: Azərbaycan Respublikasının Milli Məclisinə təklif edilsin: Qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilmiş insan hüquq və azadlıqları əsas meyar kimi rəhbər tutulsun; Milli Məclisin nümayəndələri ATƏT-in və Avropa Şurasının Parlament Assambleyalarının, Avropa Parlamentinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin

Parlamentlərarası Assambleyasının, Qara Dəniz İqtisadi Birliyi Parlament Assambleyasının, Parlamentlərarası İttifaqın sessiyalarında, həmin təşkilatların müvafiq komitələrinin işində və tədbirlərində fəal iştirak etsinlər, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini təbliğ etsinlər, Ermənistan-Azərbaycan münasibəti nəticəsində, qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının bərpası üçün aparılan işi gücləndirsinlər."

Hüquqşünas Cahangir Mahmudovun fikrincə, hər bir cəmiyyətin müəyyən olunmuş birgəyaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Bu qaydaları məcəllələşdirən və ümumməcburi davranış qaydalarına çevirən dövlət isə bu normaların cəmiyyətə tətbiqi və onlara əməl edilməsinə nəzarətə həyata keçirir. Bu məcəllələşdirilmiş hüquq sahələrindən biri də mülki hüquq normalarıdır. Mülki hüquqa aid olan normalardan biri də şərəf və ləyaqətin qorunması ilə bağlıdır. Mülki Məcəllənin 23-cü maddəsi şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi məsələlərini tənzimləyir. Məcəllədə qeyd edilir ki, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bunlarla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Hüquqşünasın izahına əsasən, bəzi hallarda, məhkəmələr tərəfindən Mülki Məcəllənin bu maddəsi düzgün tövsif olunmur. Bu isə, neqativ halların yaranmasına səbəb olur. Belə ki, qəzet və jurnallarda, əsasən, vəzifəli şəxslər barəsində çap olunmuş məlumatların, həqiqətə nə dərəcədə uyğun olub-olmamasından asılı olmayaraq, yüksək məbləğli mənəvi pul tələbləri məhkəmələr tərəfindən təmin olunur. Bu isə, söz və fikir azadlığının məhdudlaşdırılmasına şərait yaradır. Digər tərəfdən baxdıqda, Mülki Məcəllənin bu maddəsi fikrə və sözə görə cəzalandırma vasitəsinə çevrilir. Bu halları aradan qaldırmaq üçün Mülki Məcəllədə bir sıra əlavə və dəyişikliklərə ehtiyac var. İlk növbədə, maddi zərərin məbləği məsələsində olan boşluq, ikinci növbədə isə, mənəvi zərərlə bağlı iddia qaldıra biləcək şəxslərin dairəsinin müəyyən olunması vacibdir.

C.Mahmudov şərhində bildirir ki, şərəf və ləyaqəti alçaldan məlumatlar əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. İşində və fəaliyyətində yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid

edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə, yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinononikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklildə bildirilməsi həmin məlumatın yayılması sayılır.

Hər bir xalqın özünü himn etməsi, bir xalq kimi yaşaması adət-ənənələri qoruya bilməsindən çox asılıdır. Təcavüzə məruz qalan, müstəqilliyini itirən xalq yalnız kökünə və özünə bağlılıq xilas edə bilər. Adət-ənənəni qoruya bilmək, xalqı məhv olmaqdan qorumaq deməkdir.

Gözəl adət-ənənələrimiz, keyfiyyətlərimiz isə olduqca çoxdur. "Zəifə mərhəmət göstər, yoxsula əl tut" deyərdi babalar. "Döyüşdə ölsən, əzab çəkəmə, döyüşdən qaçsan, mən şərəfsiz olaram", deyərdi babalar. Namusu, şərəfi uca tutardı bu xalq. Şərəfli iş üstə qaçaq düşəni el qoruyardı."

Professor, YAP-ın Səbail rayon təşkilatının qadınlar şurasının sədri Nubar Muxtarova, milli məhlik şüuru nə hər bir millətin varlığını, milli özünüidarə və özünü təsdiqləməsi, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərinin təzahür forması kimi səciyyələndirərək yazır: "Milli məhlik şüurunda millətin adı, varlığı, dili, dini, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyəti, mədəniyyəti və s. yaşayır. Məhz milli ləyaqət, torpağa bağlılıq, vətəndaşlıq dəyəri bu qaynaqlardan nəşət edir, hər bir yeni nəsli azadlığa, müstəqilliyə, vətəni qorumağa çağırır. Hər bir insanda milli məhlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti təsdiq edir ki, mədəniyyətin, elmin, ədəbiyyatın inkişafı xalqın böyüklüyü və kiçikliyinə deyil, həmin xalqın müdrikiyindən, zəngin təfəkkür tərzindən, torpağa və elə bağlılığından asılıdır. Tarix təsdiq edir ki, heç bir inkişaf, heç bir təkamül, heç bir hadisə zaman və məkən təsirindən kənar baş vermir. Milli-mənəvi mühitin təşəkkülü, sosial mühit bütün xalqımızın, o cümlədən, gənclərin cəmiyyətdəki sosial vəziyyətinə, öncə, onların hiss və duyğularına, ictimai, həyatın hadisə və faktlarını duymaq, qavramaq və dərk etmək qabiliyyətinə əsaslı təsir göstərir. Gənclər mənsub olduğu millətə aid bütün atributlara: milli bayrağa, gerbə, himnə, dini etiqa və s. fəal münasibət bəsləyir, qiymət verir, özlərinin əməli fəaliyyəti üçün nəticə çıxarmaq imkanı əldə edirlər. Axi, torpaq, vətən insanın yaşayış və əbədiyyət məskəni və ulularımızın müqəddəs mədfənidir. Ulu Öndər Heydər Əliyev bu hissələri öz məcrasına yönəldərək, milli-mənəvi simanın daha məzmunlu istiqamət alınmasına, milli prosesləri milli mənfəyə uyğun şəkildə daha dəqiq tənzim etməyə, milli hiss və emosiyalardan yararlanmış ümman - millət və xalq adlanan ümmana yönəlməyə nail olmuşdur. Gənclərin vətənpərvərlik səyləri xalqımızın qüdrətli, yenilməz hərəkəti ilə birləşir və tariximizin əzəmətli, unudulmaz və misilsiz



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KİVD F

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

qəhrəmanlıq səhifələrinin yaranmasına və yazılmasına səbəb olur. Bu isə, öz növbəsində, insanlarda milli borc, torpağa bağlılıq, milli şüur və ictimaiyyət, vətəndaşlıq hissəsinin yaranmasına gətirib çıxarır. Milli məhlik şüuru, milli özünüdərək vətənlə, torpaqla, mədəniyyətlə, incəsənətlə bağlı gerçəkliyin təzahürü olub, sosial-iqtisadi, mədəni və mənəvi mühitin qavranılması, dərk edilməsi və təsdiqdir. Milli məhlik şüuru formalaşmış və təbiiyə olunmuş hər bir insan, vətəndaş, öz xalqının mənəvi sərvətlərini tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik cəhətlərini bütün dolğunluğu ilə dərk edir və ona düzgün qiymət verir". Milli soy-kökə qayıdış, milli tarixi yaddaşın bərpası, milli soy-kökünü bilmək, onu seçmək kimi mənəvi konsepsiyasında önəmli yer tutur. Xalqımızın özünəməxsus zəngin tarixi keçmişini düzgün, dərinləndirilmə, həmişə öz tarixi keçmişimizə hörmət və məhəbbətlə yanaşmaq, gənclərdə milli vətənpərvərlik hissini daha da artırır və möhkəmləndirir. Milli qeyrət və milli ləyaqət rəmzinə daim hörmətlə yanaşan Heydər Əliyev deyirdi: "Əgər biz Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya yaxşı tanımaq istəyiriksə, Azərbaycanın qədim tarixini, əsrlər boyu keçirdiyi yolu görərkən həm öz vətəndaşlarımızı, həm də bütün ölkələrdə olan elm adamlarına və respublikamıza maraq göstərən adamlara tanıdaq. Mənəviyyətimiz, gənclərin bugünkü və gələcək mənəviyyəti bununla bağlıdır. Çünki tariximizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi gələcəkdə yaxşı qura bilmərik". Milli soy-kökünə bağlılıq milli şərəf və milli ləyaqətin ən yüksək təzahür formalarından biridir. Ona görə də, Ulu Öndər Heydər Əliyev deyirdi: "Biz fəxr edə bilərik ki, milli, dini, mənəvi ənənələrimiz və dəyərlərimiz həmişə ən yüksək mənəviyyəti əks etdiribdir. Biz çalışmalıyıq ki, bu mənəvi dəyərlərə daim sadıq olaq. Hər bir gənc öz kökünə sadıq olmalıdır. Bizim öz kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik".

Prezident İlham Əliyev milli şərəf və milli ləyaqəti ən ali milli dəyər hesab edərək deyir: "Azərbaycanda azad cəmiyyət formalaşmış və bütün azadlıqlar mövcuddur. Siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, internet azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı və bütün azadlıqlar var. Azərbaycan demokratik dövlətdir. Azərbaycan o dövlətdir ki, bu dövlətin inkişafını xalq müəyyən edir. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas istiqamətdir və əsas yolumuzdur. Hər bir məsələ ilə bağlı bizim prinsiplər mövqeyimiz var. Azərbaycan hər bir beynəlxalq hadisə ilə bağlı öz prinsiplər mövqeyini ifadə edir. Bu mövqə prinsiplər üzərində qurulub. Beynəlxalq hüquq və ədalət - bu iki prinsip hər bir ölkə üçün ən əsas prinsip olmalıdır. Bizim üçün bu, belədir. Bu gün Azərbaycanın dünyada artan hörməti, eyni zamanda, bizim prinsiplər mövqeyimizdən qaynaqlanır. Bizim sözümlərlə əməlimiz arasında heç bir fərq yoxdur. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf və tərəqqi yoludur. Bizə bu yoldan heç kim döndərə bilməz".

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Qadınlar kişilərdən daha dayanıqlıdırlar

Tədqiqatçılar aclıq və epidemiyaya kimi çətin şərtlər altında qadınların həyatda qalma şansının kişilərdən yüksək olduğunu bildiriblər. AZƏRTAC "Proceedings of the National Academy of Sciences" dergisinə istinadla xəbər verir ki, aparılan araşdırma nəticəsində qadınların kişilərdən daha dayanıqlı olduğu açıqlanıb. Alimlər qıtlıq və xəstəlik zamanı erkən dünyalarını dəyişən adamları araşdıraraq təxminən son 250 ildəki ölüm məlumatlarını analiz ediblər.



Elm adamları tarixi məlumatlara əsasən normal şərtlər altında olduğu kimi aclıq və xəstəliklər zamanında da qadınların kişilərdən daha çox yaşadığını bildirib. Böhran vəziyyətlərində yeni doğulan qız uşaqlarının həyatda qalma ehtimallarının oğlan uşaqlarına nisbətən daha yüksək olduğu qeyd edilib. Alimlər ortalama yaşam müddətinin qadınlarda daha çox olmasını körpəlikdən qazanılmış dayanıqlılıqla əlaqələndiriblər. Böhran vəziyyətlərində qadınların sahib olduğu üstünlüyün genetik ya da hormonlar kimi bioloji faktorlarla bağlı ola biləcəyinə diqqət çəkən araşdırmaçılar qadınlardakı estrogen hormonunun yoluxucu xəstəliklərə qarşı immunitet sistemini inkişaf etdirdiyini bildiriblər. Tədqiqat nəticəsində hər iki cins arasında ölüm hallarının çox yüksək olduğu dövərlərdə qadınların kişilərdən altı aydan dörd ilədək daha çox yaşadığı məlum olub.

Rus qızlarının gözəllik sirri çözüldü!



vacib nüanslardandır.

Hündürdaban ayaqqabılar, aksesuarlar, çantalar, gözəl ayaqlar, təmiz geyimlər rus qadınları üçün görüntüdə ən önəmli məqamlardandır. Rus qadınlarına görə, incə bir qadın alt paltarının görünməsinə imkan verməməlidir. Hətta alt paltarının olmaması, onların özünün və ya paltardan izin görünməsindən daha yaxşıdır.

Yaxşı bir görüntü üçün bahalı görünən ucuz geyimlər də seçə bilərlər. Ancaq burada vacib məqam düzgün parça seçimidir. Üstəlik, rus qadınları ucuz aldıkları hər bir paltarı dərzidə öz bədənələrinə uyğun düzəldirirlər. Bununla həm paltar daha bahalı və sanki, onlar üçün tikilmiş kimi görünür. Düzgün rəng seçimi rus qadınları üçün geyimlərində ən çox diqqət etdikləri məqamdır. Təbii rəngləri seçən rus qadınlarına görə, ən keyfiyyətli görüntü təəssüratı yaradan rənglər - bej, qara, boz və ağdır.

Hamiləlikdə alkoqol siqaretdən zərərli dir!

İngiltərədə həkimlər, hamiləlikdə qəbul edilən spirtin, siqaret və narkotikdən daha zərərli olduğunu söyləyib. Ölkədə doğulan körpələrin analarının yüzde birinin spirt istehlakı səbəbiylə davranış və inkişaf problemləri yaşadığını söyləyən Sussex Universitetindən pediatriya mütəxəssisi Dr. Neil Alton, "Spirt və siqaret arasında seçim edilməsi lazımdırsa mənim təklifim içki içməməyiniz olacaq" deyib.



SƏS

Son səhifə

17 yanvar

Pele: "Çempion olmaq üçün bütün imkanlarımız var"

Əfsanəvi braziliyalı futbolçu, üçqat dünya çempionu Pele DÇ-2018-dəki favoritini açıqlayıb. SİA-nın məlumatına görə, o, Rusiyada keçiriləcək mundialda həmyerlilərinin qalib olacağı qənaətindədir: "Çempion olmaq üçün bütün imkanlarımız var. Son dünya çempionatında yaxşı oyunçularımız olsa da, təşkilatçılıq baxımından komanda zəif idi. Yığmanın hazırkı baş məşqçisi Tite bu kimi qüsuruları aradan qaldıra bilsin. Bu bizə gələcəyə inamla baxmağa imkan verir. Braziliya Dünya Kubokunu qazana bilər". Xatırladaq ki, futbol üzrə 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.



Lionel Messi Müllərin rekordunu təzələyib



Kataloniyalı "Barselona" klubunun futbolçusu Lionel Messi Avropa top-liqasında (İspaniya, İngiltərə, Almaniya və Fransa) eyni klubda vurulan qolların sayına görə "Bavariya"nın hücumçusu Herd Müllərin rekordunu təzələyib. Argentinalı İspaniya çempionatının 19-cu turunda "Real Sosyedad"la səfərdə keçirilən matçda (4:2) qol vurub. Beləliklə, onun İspaniya birinciliyində keçirdiyi 401 matçda vurduğu qolların sayı 366 olub.

1964-cü ildən 1979-cu ilədək "Bavariya"nın idman şərəfini qoruyan Müllər isə Almaniya çempionatında keçirdiyi 427 matçda 365 qol vurub. Messi "Barselona"da 2004-cü ildən oynayıb və bu vaxt ərzində o, səkkiz dəfə İspaniya çempionu, beş dəfə İspaniya kubokunun sahibi və dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub. 2017-ci il noyabrın 25-də "Barselona" Messi ilə kontraktın 2021-ci ilədək uzadıldığını elan edib və kontraktla futbolçunun sərbəst qalmaq qiyməti 700 milyon avro təyin edilib.

Kriştianu Ronaldu "Real"dan ayrılır?

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu özünə yeni komanda axtara bilər. AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə kral klubunun prezidenti Florentino Peres futbolçunun agentinə məlumat verib. Bir müddət əvvəl 33 yaşlı hücumçu da "Real Madrid"i tərk etmək istədiyini bildirib. Təcrübəli forvard Peresin onun məvacibini artırmamasından narazıdır. "Real Madrid" La Liqada geridə qalan 19 turdan sonra 32 xalla dördüncü pillədə qərarlaşıb və lider "Barselona"dan 19 xal geri qalır. Qeyd edək ki, Kriştianu Ronaldu 2009-cu ildə 93,4 milyon avro qarşılığında İngiltərənin "Mançester Yunayted" klubundan "Real Madrid"ə transfer olub. O, 2016-cı ildə İspaniya təmsilçisi ilə 2021-ci ilədək müqavilə bağlayıb.



Mourinyo: "Vaxt futbolçu üçün çox əhəmiyyətlidir"

"Mançester Yunayted"nin baş məşqçisi Joze Mourinyo isveçli forvard Zlatan İbrahimoviç barədə fikirlərini bildirib. SİA-nın məlumatına görə, portuqal mütəxəssisi yenidən Z.İbrahimoviçlə çalışmaq istədiyini qeyd edib: "İnter"də 29 yaşlı olan Zlatanı geri qaytarıb məşq etdirmək istərdim. Amma zamanı saxlamaq olmur. Vaxt futbolçu üçün çox əhəmiyyətlidir. İbrahimoviç başa düşür ki, yüksək səviyyədə çıxışı bir müddət sonra başa çatacaq. Amma mübarizə keyfiyyətləri imkan verir ki, karyerasını "Mançester Yunayted"də başa vursun. O, tez-tez deyir ki, komandaya fayda vermək istəyir. Zlatanda bu alınır. Dizindəki problemləri geridə qoyması zəruridir". Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə, 36 yaşlı hücumçu yeni mövsümə martda start verəcək Çin və Amerika liqaları klublarından təklif alıb.



UEFA Superkuboku hansı şəhərdə keçiriləcək?

Doqquz milli futbol assosiasiyası UEFA-nın 2020-ci il Superkubokunu keçirməyə maraqlı göstərdiyini bildirib. Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb. Superkubok üçün yerin seçilməsi proseduru 2017-ci il dekabrın 8-də başlayıb. 2018-ci il yanvarın 12-dək milli assosiasiyalar oyunu keçirmək istədiklərini bildirməli idilər. Qeyd olunur ki, 2020-ci il Avropa çempionatı oyunlarına ev sahibliyi edəcək milli assosiasiyalar seçkilərdə iştirak edə bilməzlər.

Albaniya (Tirana), Belarus (Minsk), Finlandiya (Helsinki), Fransa (Nits), İsrail (Hayfa), Qazaxıstan (Almatı), Moldova (Kişinyov), Şimali İrlandiya (Belfast) və Portuqaliya (Portu) Superkubok uğrunda oyunun keçirilməsində maraqlı olduqlarını bildiriblər. Superkubok oyununun keçirilməsi hüququ üçün müraciət assosiasiyalar tərəfindən 2018-ci il martın 29-dək edilməlidir. Oyunun keçirilmə yeri 2018-ci ilin mayında seçiləcək.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnilir.
"Azərbaycan" nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 5500